



BİNƏQƏDİ

BAKI-2015
I AVROPA OYUNLARI
İLƏ ƏLAQƏDAR 1 İYUL
2014-cü İL TARİXİNDƏN
"TƏMİZ BİNƏQƏDİ"
LAYİHƏSİNƏ START
VERİLİB

№39 (83) | 10 oktyabr 2014

İCTİMAİ-SİYASİ QƏZET

Qiyməti: 40 qəpik

Britaniya nümayəndə heyəti ilə görüş



Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 7-də Böyük Britaniya Baş nazirinin ticarət üzrə səfiri, Lordlar palatasının üzvü Lord Risbinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Görüşdə Azərbaycan ilə Böyük Britaniya arasında ikitərəfli əlaqələrin səviyyəsindən məmnunluq ifadə

olundu, bu əlaqələrin genişləndiyi və yaxşı perspektivlərinin olduğu vurğulanıb. Söhbət zamanı ölkələrimiz arasında münasibətlərin möhkəmləndirilməsində parlamentlərarası əməkdaşlığın önəmi qeyd olunub, qarşılıqlı maraq doğuran bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Əməkdaşlıq uğurla inkişaf edir

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 1-də BMT-nin İnkişaf Proqramının (UNDP) rəhbəri xanım Helen Elizabet Klarkın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Dövlətimizin başçısı ölkəmizin BMT-nin İnkişaf Proqramı çərçivəsində əməkdaşlığının uğurla inkişaf etdiyini vurğulayıb.

Xanım Helen Elizabet Klarkın başçılıq etdiyi nümayəndə heyətinin Bakı Beynəlxalq Humanitar Fo-

rumunda iştirakının önəmini qeyd edən Prezident İlham Əliyev Forumda maraqlı müzakirələrin aparılacağına ümidvar olduğunu bildirdi.

Bakı Beynəlxalq Humanitar Forumuna dəvətə görə minnətdarlığını ifadə edən xanım Helen Elizabet Klark tədbirin gündəliyinin geniş sahələri əhatə etməsinin əhəmiyyətini vurğulayıb. O, təmsil etdiyi qurumun Azərbaycan ilə əməkdaşlığı genişləndirməkdə maraqlı olduğunu deyib.

İnvestisiya qoyuluşlarının yaxşı perspektivi var



Oktyabrın 2-də Azərbaycan Prezidenti İlham Əliyev Türkmənistanın Baş nazirinin müavini Sapardurdu Toyliyevi qəbul edib. Görüşdə ikitərəfli münasibətlərin inkişafından məmnunluq ifadə olunub. Xəzər yarı ölkələrinin dövlət başçılarının bir neçə gün əvvəl Həştərxanda keçirilən Sammitinin regional əmək-

daşlıq baxımından əhəmiyyəti vurğulanıb. Əlaqələrin inkişafında hökumətlərarası birgə komissiyaların rolu xüsusən qeyd edilmişdir.

Söhbət zamanı iqtisadiyyat, nəqliyyat, investisiya qoyuluşu sahələrində yaxşı perspektivlərin olduğu diqqətə çatdırılıb, bu sahədə söylərin gücləndirilməsinin önəmi vurğulanıb.

Sabiq prezidentlərlə görüş

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 2-də Latviya Respublikasının sabiq Prezidenti Valdis Zatlersi, Litva Respublikasının keçmiş Prezidenti Vitautas Landsbergisi və Xorvatiya Respublikasının sabiq Prezidenti Stepan Mesiçi ayrı-ayrılıqda qəbul edib.

Görüşlərdə ölkələrimiz arasında ikitərəfli münasibətlərin uğurla inkişaf etdiyi vurğulanıb, əlaqələrin genişlənməsindən məmnunluq ifadə olunub. Dördüncü Bakı Beynəlxalq Humanitar Forumunun xalqlar və mədəniyyətlər arasında dialoqa verdiyi töhfə yüksək qiymətləndirilib.

Uğurlu iqtisadi siyasət bəhrəsini verir

Oktyabrın 8-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2014-cü ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclası keçirilib. İclası giriş nitqi ilə açan dövlətimizin başçısı ilin doqquz ayının sosial-iqtisadi yekunları barədə ətraflı danışdı, son illər ərzində aparılan islahatlar, irəliləmiş təşəbbüslər sayəsində baş verən dinamik inkişafı təmin etmiş iqtisadi göstəricilərin geniş təhlilini verib, maaşların, pensiyaların artması fonunda inflyasiyanın aşağı səviyyədə qalmasını makroiqtisadi vəziyyətin sabit olması kimi qiymətləndirib, daxili iqtisadi siyasətin uğurla davam etdirildiyini bəyan edib.

Maliyyə naziri Samir Şərifov, ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov, gənclər və idman naziri Azad Rəhimov çıxış edərkən



fəaliyyət sahələri üzrə 9 aylıq hesabatı açıqlayıblar.

İclasın sonunda Azərbaycan Prezidenti İlham Əliyev yekun nitqi ilə çıxış edib: "Gə-

lən ilin büdcəsi demək olar ki, hazırdır. İndi müzakirələr aparılır. Milli Məclisə təqdim ediləcəkdir. Əsas prioritetlər ballıdır. Biz bu barədə dəfələrlə öz

fikirlərimizi bildirmişik. Sosial layihələr tam icra edilməlidir. Əlbəttə ki, ölkəmizin inkişafını təmin edən böyük infrastruktur layihələri, o cümlədən sosial

infrastruktur layihələri nəzərdə tutulur. Son illər ərzində 3 minə yaxın məktəb binası tikilib istifadəyə verilib.

Ardı səh. 2-də

Bakıda IV Beynəlxalq Humanitar Forum keçirilib

Oktyabrın 2-də Heydər Əliyev Mərkəzində IV Bakı Beynəlxalq Humanitar Forumu işə başlayıb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva Forumun rəsmi açılış mərasimində iştirak ediblər.

Bakı Beynəlxalq Humanitar Forumu ən geniş humanitar əməkdaşlıq məsələlərinin müzakirə edildiyi nüfuzlu bir məkanadır. Mədəniyyətlər, sivilizasiyalar və konfessiyalar arasında zəngin əməkdaşlıq ənənələri olan Azərbaycan bu formatda tədbirlərin keçirilməsi üçün ideal yerdir.

Forum XXI əsrdə bəşəriyyətin qarşısında duran global çağırışlara cavab axtarmaq, humanitar əməkdaşlıqla bağlı ən mühüm məsələlərə dair geniş spektrli dialoqlar, fikir mübadilələri və müzakirələr aparmaq üçün beynəlxalq miqyasda nüfuzlu elmi-siyasi platformadır.

Forumun açılışında nitq söyləyən dövlətimizin başçısı deyib: "Forumun keçirilməsi çox əlamətdar hadisədir. Artıq bu, gözəl ənənəyə çevrilib. Forum dördüncü dəfədir ki, keçirilir. Bu, əslində onu göstərir ki, belə müzakirələrə böyük ehtiyac var. Dünyada gedən proseslər, bəzi hallarda narahatedicini məqamlar tələb edir ki, humanitar sahəyə daha da böyük diqqət göstərsin. Əminəm ki, Forum çərçivəsində aparılacaq diskussiyalar, fikir mübadiləsi hu-



manitar əməkdaşlığın dərinləşməsinə xidmət edəcəkdir. Biz Azərbaycanda bu sahəyə çox böyük diqqət göstəririk. Təsədüfi deyil ki, bu Forum da məhz Azərbaycanda keçirilir. Deyə bilərəm ki, hazırda dünyada humanitar məsələlərin müzakirəsi, təhlilin aparılması üçün bu Forumun müstəsna rolu vardır. Əlbəttə, buna görədir ki, Forumu maraqlı etmədən artıq. Bu, artıq beynəlxalq aləmdə önəmli bir formata çevrilibdir.

Biz Azərbaycanda olaraq ölkələr arasındakı əlaqələrin inkişafı üçün humanitar aspektlərə daim böyük diqqət göstərmişik. Çünki bizim tarixi keçmişimiz, mədəniyyətimiz bunu diktdir. Əsrlər boyu Azərbaycanda çoxkonfessiyalı, çoxmillətli cəmiyyət formalaşmış, mövcuddur və müstəqillik dövründə bu müsbət meyillər daha da güc-

lənmişdir".

Dünya siyasi orbitinin ən aktual problemlərinə və Azərbaycanın taleyüklü məsələlərinə toxunan Prezident İlham Əliyev daha sonra deyib: "...Müasir dünyada həm coğrafi, eyni zamanda, humanitar baxımdan Azərbaycanın nadir rolu var. Biz Avropa ilə Asiya arasında, qədim "İpək yolu" üzərində yerləşən bir ölkəyə və biz Avropanı da yaxşı anlayırıq, müsəlman ailəsinin də bir parçasıyıq. Biz çalışırıq ki, bu sivilizasiyalara dialoq, humanitar dialoq daha da güclü olsun, daha da güclənsin.

Əlbəttə ki, müzakirələrdə bu məsələlərə diqqət göstəriləcəkdir. Əminəm ki, müzakirələr çox uğurlu keçəcəkdir. Dediym sözləri təsdiq etmək üçün qeyd etməliyəm ki, nəinki humanitar sahədə, digər sahələrdə də bir çox təşəb-

munəsidir".

Dünya siyasi orbitinin ən aktual problemlərinə və Azərbaycanın taleyüklü məsələlərinə toxunan Prezident İlham Əliyev daha sonra deyib: "...Müasir dünyada həm coğrafi, eyni zamanda, humanitar baxımdan Azərbaycanın nadir rolu var. Biz Avropa ilə Asiya arasında, qədim "İpək yolu" üzərində yerləşən bir ölkəyə və biz Avropanı da yaxşı anlayırıq, müsəlman ailəsinin də bir parçasıyıq. Biz çalışırıq ki, bu sivilizasiyalara dialoq, humanitar dialoq daha da güclü olsun, daha da güclənsin.

Əlbəttə ki, müzakirələrdə bu məsələlərə diqqət göstəriləcəkdir. Əminəm ki, müzakirələr çox uğurlu keçəcəkdir. Dediym sözləri təsdiq etmək üçün qeyd etməliyəm ki, nəinki humanitar sahədə, digər sahələrdə də bir çox təşəb-

büslər hesab edirəm uğurlu olmuşdur.

İki il bundan əvvəl Azərbaycanda Avropanın və bəlkə də dünyanın ən mötəbər mahnı yarışması – "Eurovision" müsabiqəsi böyük uğurla keçirilmişdir. Bütün qonaqlar çox razı qalmışdılar.

Gələcək il birinci Avropa Oyunları, – buna qeyri-rəsmi Avropanın Olimpiya Oyunları deyirlər, – Bakıda keçiriləcək. Bu da çox əlamətdar hadisədir. Çünki Avropada bu günə qədər Olimpiada səviyyəsində yarışlar keçirilməmişdir. Burada da Azərbaycan öz namizədliyini irəli sürmüşdür və Avropanın olimpiya ailəsi biza böyük etimad göstərmişdir.

2017-ci ildə isə İslam Həmrəylik Oyunları Bakıda keçiriləcəkdir. Cəmi iki il ərzində həm Avropa, həm İslam Oyunları Azərbaycanda keçiriləcəkdir. Bu da dediyim sözlərin təsdiqidir. Bu, bizim rolumuzdur və biz çalışırıq ki, xalqları birləşdirək. Onu da qeyd etmək istəyirəm ki, keçən ay bizim üçün çox önəmli və tarixi qərar qəbul edilmişdir – futbol üzrə Avropa çempionatı 2020-ci ildə, o cümlədən Bakıda keçiriləcək. Cəmi 13 şəhər – Avropanın 13 şəhəri seçilmişdir. Onlardan biri də Bakıdır. Yəni, budur bugünkü Azərbaycan. Biz Avropa ailəsinin üzvüyük, müsəlman ailəsinin üzvüyük və sübut edirik ki, bu, mümkündür".

• TƏDBİR

3-4



Milli təhsil sistemi dinamik inkişaf yolundadır

• CƏMIYYƏT

5



Dövlət Proqramının icrası diqqət mərkəzindədir

• TƏMİZ BİNƏQƏDİ

6



1 sayılı MKİS müsabiqənin qalibi adını qazandı

• PORTRET

7



Xalq öz qəhrəmanlarını tanımalıdır

Uğurlu iqtisadi siyasət bəhrəsini verir

Əvvəlki sət. 1-də

Hələ ki, qəzalı, yararsız vəziyyətdə məktəblər vardır. Əlbəttə ki, sosial infrastruktur layihələri arasında bu məsələyə üstünlük veriləcək.

Demək olar ki, bəzi istisnalarla, bütün şəhərlərimizdə müasir səhiyyə ocaqları vardır. Ya tikilir, ya da ki, əvvəlki illərdə tikilmiş xəstəxanalar, rayon mərkəzi xəstəxanaları əsaslı şəkildə təmir edilir. Üç-dörd şəhər qalıb ki, orada, hələ xəstəxanalar lazımı səviyyədə deyil. Yəqin ki, gələn il və 2016-cı ildə bu sahədə də işlər tam yekunlaşacaq və hər bir şəhərdə müasir avadanlıqla təchiz edilmiş gözəl tibb mərkəzləri olacaq.

Sosial infrastruktur layihələri arasında uşaq bağçalarının tikintisini xüsusilə qeyd etmək istəyirəm. Bu sahədə son illərdə böyük irəliləyiş olub. Biz bir neçə il bundan əvvəl bu məsələ ilə ciddi məşğul olmağa başlayanda məlumat verildi ki, uşaq bağçaları ilə təminat Azərbaycanda cəmi 17 faizdir. Vaxtilə tikilmiş uşaq bağçaları ya yararsız vəziyyətdə düşmüşdür, ya da əfsuslar olsun ki, özəlləşdirilmişdir və onların yerində başqa obyektlər tikilmişdir.

Uşaq bağçalarının bir hissəsində məcburi köçkünlər yerləşir. Bir sözlə, bu, çox ciddi problem idi, bu gün də hələ ki, ciddi problem olaraq qalır. Ancaq, deyər bələgəm ki, son iki-üç il ərzində uşaq bağçaları ilə təminat 17 faizdən 42 faizə qalxmışdır. Bakıda, bölgələrdə onlarla yeni bağça tikilir və bu proses davam etdirilməlidir. Vaxtilə bu bağçalar elə tikilmişdi ki, onların əraziləri kifayət qədər böyükdür. Ona görə orada yeni korpus da tikilə bilər. Yeni sahələr də ayrılmalıdır. Bu məsələlərlə bağlı müvafiq göstərişlər verilib.

Biz çalışmalıyıq ki, uşaq bağçaları ilə təminat 100 faiz olsun. Çünki Azərbaycanda sosial məsələlər uğurla icra edilir. Eyni zamanda, işsizlik kəskin şəkildə aşağı düşmüşdür. İndi bölgələrdə yeni açılan sənaye müəssisələrində, tikilmiş fabrikalarında işləyənlərin demək olar ki, mütləq əksəriyyəti qadınlardır. Ona görə uşaq bağçalarının qitliyi böyük problemlərə gətirib çıxarır. İşsizliklə bağlı əlavə addımlar atılacaqdır və biz çalışmalıyıq ki, ümumiyyətlə, Azərbaycanda işsizlik olmasın. Əlbəttə ki, hər bir ailədə valideynlərin hər ikisi işləyir. Belə olan halda uşaq bağçalarının tikintisinə böyük ehtiyac vardır. Bir sözlə, biz bu sahəyə dövlət büdcəsində diqqət yetirməliyik. Yerlərdə də həm özəl sektor, həm də yerli icra orqanları bu işlərlə məşğuldurlar. Hesab edirəm ki, bu işi daha da sürətləndirmək lazımdır.

Gələn ilin büdcəsində əlbəttə ki, hərbi xərclərə xüsusi diqqət göstəriləcəkdir. Mən dəfələrlə demişəm ki, biz müharibə şəraitində yaşayıyıq, müharibə bitməyib, davam edir. Sadəcə olaraq, atəşkəs

rejimi yaradılmışdır. Ona görə, yeni müasir silahların, yüksək dəqiqliyə malik olan silahların alınması məsələləri öz həllini tapır və tapmalıdır. Son illərdə biz bu sahədə böyük nailiyyətlərə çatmışıq. Bizim hərbi təlimlərimizdə və hərbi paradlarda nümayiş etdirilən texnika ən yüksək standartlara cavab verir. Texniki təchizat baxımından Azərbaycan Ordusu dünya miqyasında güclü ordular sırasındadır və biz bu prosesi davam etdirməliyik. Müvafiq göstərişlər verilib. Müqavilələrin bəziləri bağlanıb və yenə də bağlanacaq. Biz hərbi-texniki təchizatı yüksək səviyyədə təşkil etməliyik...

Əminəm ki, gələn il inflyasiyanın səviyyəsi berrəqəmli olacaq, aşağı səviyyədə olacaq. Bu, imkan verəcək ki, insanların rifah halı daim artsın. Çünki inflyasiyanın qalxmaması və manatın məzənnəsinin düşməsi əlbəttə, insanların həyatına mənfi təsir göstərə bilər. Ona görə həm manatın məzənnəsi sabitdir, həm də inflyasiya çox aşağı səviyyədədir. Bu amillər bilavasitə insanların yaşayışı səviyyəsinə müsbət təsir göstərir.

Biz ixrac potensialımızı artırmalıyıq. Bu məsələlərlə bağlı çox böyük işlər görüldü. Yeni imkanlar açılır. Xüsusilə kənd təsərrüfatı məhsullarının ixracı üçün yeni imkanlar yaranmışdır. Biz bu imkanlardan səmərəli şəkildə istifadə etməliyik. Əvvəlki dövrdə və hazırda bu sahədə görülən işlər deməyə əsas verir ki, biz buna nail olacağıq. Çünki ilk növbədə islahatlar aparılır və kənd təsərrüfatının inkişafı üçün müasir yanaşma tətbiq ediləcəkdir. Biz texnika ilə təminat edirik. Həm dövlət büdcəsi, həm də Prezidentin ehtiyat fondunun hesabına müasir kənd təsərrüfatı texnikası alınb gətirilir. Müasir elmin nəticələri Azərbaycanda tətbiq olunmalıdır.

Hesab edirəm ki, eyni zamanda, meliorasiya ilə bağlı olan layihələr – Taxtakörpü və açılış nəzərdə tutulan Şəmkiçay su anbarları layihələrinin icrası nəticəsində on minlərlə hektar yeni torpaq sahəsi döviyyəyə verəcəkdir. Əlbəttə ki, biz o torpaqlarda görülən işləri bəri başdan planlaşdırmalıyıq. Çünki bu sahələrdə hansı məhsullar yetişdiriləcək, dövlət hansı addımlar atacaq – əlbəttə ki, biz bu barədə düşüncələr və yeni imkanlardan maksimum səmərəli istifadə etməliyik. Çünki on minlərlə hektar torpaq sahəsi suvarılacaq və beləliklə, havanın qeyri-sabit keçməsi və quraqlığın olması bizə az təsir göstərəcəkdir.

Azərbaycanda müasir emal müəssisələri yaradılır. Kənd təsərrüfatı məhsullarımız dünya bazarlarına emal edilmiş şəkildə çıxarılır. Bir daha demək istəyirəm ki, hazırda ixrac potensialımız artırılması üçün çox gözəl imkanlar var. Biz, sadəcə olaraq, görək əlavə investisiyalarla, sahibkarlığın inkişafı ilə bağ-

lı əlavə tədbirlərlə ixrac imkanlarımızı daha da artıracaq. Təbii ki, biz daxili bazarımızı Azərbaycanda yetişdirilən məhsullarla təmin etməliyik. Son illərdə bu sahədə də böyük irəliləyiş var. Demək olar ki, biz özümüzü taxıldan başqa artıq əsas ərzaq məhsulları ilə maksimum dərəcədə təmin edirik. Əlbəttə ki, ərzaq təhlükəsizliyimizin təmin edilməsi üçün bu, çox önəmli amildir. Biz əlbəttə ki, bizim üçün ənənəvi olan bazarlara daha da böyük həcmdə məhsulla çıxmalıyıq və yeni bazarlara da yol tapmalıyıq.

Giriş sözümdə dediyim kimi, qeyri-neft sektorunun inkişafı prioritet olaraq qalacaq. Hesab edirəm ki, bu sahədə xidmət sektoru Azərbaycanda indiki xüsusi yer tutur. Turizmin inkişafı sürətlə gedir, bu ilin təcrübəsi onu göstərir. Bu bir neçə gözəl müasir otel istifadə edilmişdir. Bölgələrdə turizm imkanları genişlənir. İndi bölgələrdə beşulduzlu otellər açılır. Mən o açılışların hamısında şəxsən iştirak edirəm və hesab edirəm ki, burada böyük potensial var. Biz xarici turistlərin cəlb edilməsi üçün daha da fəal işləməliyik. İndi Azərbaycan haqqında məlumatlar dünya ictimaiyyətinə kifayət qədər çatdırılır. Müxtəlif təqdimatlar, sərgilər, mədəni proqramlar, xüsusilə birinci Avropa Oyunları ilə bağlı olan tədbirlər, prezentasiyalar mütəmadi qaydada keçirilir. Biz ölkəmizin turizm imkanlarını daha da geniş şəkildə təbliğ etməliyik. Çünki bizim gözəl təbiətimiz var, istənilən turizm növü Azərbaycanda mövcuddur. Gözəl sahillər, Xəzər dənizi, dağlar, meşələr, xizək turizmi. Artıq infrastruktur da var. Aeroportlar, magistral yollar və bütün bölgələrdə beşulduzlu, dördulduzlu, üçulduzlu gözəl otellər yaradılır.

Bu il “Sənaye ili”dir və əlbəttə ki, sənaye istehsalının inkişafına xüsusi diqqət yetirilmişdir. Bir çox zavodlar, fabriklər, istehsalat sahələri açılmışdır. Mən əvvəlki müasirəyə də qeyd etmişdim ki, biz ərzaq təhlükəsizliyini təmin etməliyik. Özümüzü əsas ərzaq məhsulları ilə təminat edə bilərik. İndi biz eyni yanaşmanı inşaat materiallarına da tətbiq etməliyik. Hesab edirəm ki, bu sahədə çox gözəl inkişaf var. Yəni, biz özümüzü sementlə artıq tam şəkildə təminat edirik. Bu il istifadəyə verilən ən böyük yeni sement zavodu bu problemi də aradan götürüb. Beləliklə, biz idxaldan asılılığımızı tam şəkildə aradan qaldırmışıq. Eyni zamanda, sement istehsalında əlavə həcmələr var və ixrac imkanlarımızı da artıracaq. Əlbəttə ki, hər bir istehsal sahəsi üçün belə düşünülmüş yanaşma olmalıdır, var və sadəcə olaraq, biz bu işi daha da sürətlə təşkil etməliyik. Əlbəttə, biz bilirik ki, Azərbaycana hansı inşaat materialları idxal edilir və o sahəyə daha da böyük üstünlük verməliyik. Necə ki, biz vaxtilə

ərzaq məhsulları ilə bağlı eyni yanaşmanı tətbiq etmişik. Baxmışıq ki, Azərbaycana hansı ərzaq məhsulları və nə qədər idxal edilir? Onların daxili istehlakda çəkisi nə qədərdir? Biz məhz o sahələrə üstünlük verdik, kreditlər ayırdıq, fermerləri, sahibkarları səfərbər etdik və dövlət dəstəyi verildi. Biz indiki məhz o sahələr, o məhsullar üzrə özümüzü təmin edirik. İnşaat materialları ilə də eyni yanaşma olmalıdır. Çünki Azərbaycanda kifayət qədər xammal da və artıq sənaye potensialımız da var. Həm özümüzü maksimum dərəcədə təmin etməliyik, həm də ixrac etməliyik. Burada alüminium, poladitökme, metallurgiya sənayesinin inkişafı nəzərdə tutulur və inkişaf etdirilir. Burada da böyük potensial var. Dediym kimi, biz artıq özümüzü sement istehsalı ilə 100 faiz təmin etmişik.

Sənaye klasterlərinin yaradılması prosesi gələcəkdə də davam etdirilməlidir. Mən texnoparklar barədə dəfələrlə danışıqam, təkrar etmək istəmirəm. Azərbaycanın gələcək inkişafı sənayenin inkişafı ilə bağlı olmalıdır. Onu da nəzərə almalıyıq ki, hazırda Azərbaycan dövlətinin kifayət qədər vəsaiti var və dövlət investisiyalarını da bizim üçün strateji əhəmiyyət daşıyan sənaye sahələrinə cəlb etməliyik. Azərbaycan İnvestisiya Şirkəti əlbəttə ki, bu işlərin böyük hissəsini öz üzərinə götürməlidir və biz xarici investitorları cəlb etməklə bu işlərdə daha da yaxşı nəticələrə nail olacağıq...

Qeyd etdiyim kimi, sentyabrın 20-də “Cənub” qaz dəhlizinin təməlini qoyduq. Onun da böyük rəmzi mənası var. Biz təməlqoyma mərasimini başqa gündə də keçirə bilərdik. Sadəcə fikirləşdim ki, 20 il bundan əvvəl sentyabrın 20-də “Əsrin kontraktı” imzalanmışdır və bu, Azərbaycanın inkişafını müəyyən etmişdir. Çünki əgər o vaxt ulu öndər Heydər Əliyevin qətiyyətlili yanaşması olmasaydı, o müdrik addım atılmasaydı bu gün Azərbaycan necə inkişaf edəcəkdi, – bu, böyük sualdır, – nəyin hesabına inkişaf edəcəkdi? “Əsrin kontraktı”nın imzalanması və onun uğurla icra edilməsi, Bakı-Tbilisi-Ceyhan neft kəmərinin, Bakı-Tbilisi-Ərzurum neft kəmərinin tikintisi tarixi nailiyyətlərdir. Bu kontrakt bizə imkan verir ki, iqtisadi və maliyyə imkanlarımızı artıracaq. Mən hesab edirəm ki, XXI əsrin layihəsi də “Cənub” qaz dəhlizidir və yaxşı olar ki, 20 il sonra məhz sentyabrın 20-də bu təməlqoyma mərasimini keçirək. Belə də oldu. Yüksək səviyyəli çoxsaylı qonaqların iştirakı ilə “Cənub” qaz dəhlizi layihəsinin təməli qoyuldu, tikintisi başlamışdır. Bu, böyük və tarixi hadisədir.

Bir daha demək istəyirəm ki, bu, növbəti onilliklərdə arzində, ən azı yüz il ərzində Azərbaycanı böyük xeyir gətirəcək bir layihədir. Bəlkə də bu gün

o faydanın tam həcmi hələ ki, bizim üçün o qədər də aydın deyil. Çünki biz Bakı-Tbilisi-Ceyhan neft kəmərinin tikintisinə başlayanda da əlbəttə, buna bir layihə kimi baxırdıq. Amma görün bu layihə nə qədər böyük dəyişikliklərə gətirib çıxarmışdır. Bizim beynəlxalq əməkdaşlığımız genişləndi, maliyyə imkanlarımız artdı.

Biz xarici ölkələrə investisiya qoymağa başlamışıq. Daxildə iqtisadi və enerji təhlükəsizliyimizi tam şəkildə təmin etmişik. Ona görə “Cənub” qaz dəhlizinin inşası zamanı və inşası nəticəsində hələ bəlkə də təəvvür edə bilmədiyimiz məsələlər də ortaya çıxacaq ki, onların hamısı Azərbaycana xeyir gətirəcək. Çünki bizim qaz resurslarımız kifayət qədər böyükdür. Bu barədə hamı bilir, məlumat verilməmişdir. Bu layihə bizə imkan verəcək ki, öz resurslarımızı dünya bazarlarına maksimum dərəcədə çıxaraq və əhatə dairəmiz də artacaq. Çünki hazırda bir neçə ölkə bizim tərəfdaşımızdır. Ancaq o ölkələrin sayı arta bilər. Yəni, bu layihə çox böyük imkanlar açır və əlbəttə ki, Azərbaycanın çox önəmli ölkə kimi bir daha təsdiqlənir.

Mən dəfələrlə demişəm ki, bizim təşəbbüslərimiz regional əməkdaşlığın dərinləşməsinə xidmət göstərir. Eyni zamanda, demişəm, Azərbaycan bu gün bölgədə elə böyük rol oynayır ki, bizim maraqlarımızı nəzərə almadan heç bir təşəbbüs irəli sürülməz. Bu layihə bizim önəmimizi daha da artıracaq və Azərbaycanı gücləndirəcək, öz təsir imkanlarını genişləndirəcəkdir. Əlbəttə ki, bu layihənin icrası zamanı tərəfdaş ölkələrlə əlaqələndirmə işləri yüksək səviyyədə aparılmalıdır. Mən artıq öz həmkarımla bu barədə danışıqam. Yəqin ki, gələcək aylarda bir əlaqələndirmə surası, yaxud da, işi qrupu yaradılmalıdır ki, bu məsələlər bütün ölkələrlə – tranzit və istehlakçı ölkələrlə müzakirə edilsin. Bu layihənin icrası yüksək ekoloji standartlar əsasında təşkil ediləcəkdir.

Əlbəttə ki, beynəlxalq səviyyəli standartlar tətbiq ediləcəkdir. Çünki biz ekoloji məsələlərinə çox böyük diqqət göstəririk. Çirkələnmiş ərazilərin təmizlənməsi, ağacların kəmərinin, məişət tullantıları zavodunun tikintisi, içməli su, kanalizasiya layihələrinin icrası son illərdə vəziyyəti böyük dərəcədə müsbətə doğru dəyişmişdir. Xəzər dənizinə axıdılan çirkab sularının qarşısını indiki yeni kanalizasiya layihələrinin icrası nəticəsində alınıb. Çirkab suları təmizləyici qurğulara istiqamətləndirilir. İndi Bibiheybət zonasında böyük ekoloji layihə icra edilmişdir. Bura vaxtilə neft çirkələnmiş qara bir ərazi idi. İndi burada idman şəhərciyi tikilib və birinci Avropa Oyunlarının bir hissəsi orada keçiriləcəkdir. İndi ora abad bir ərazi olubdur. Hətta indiki burada buruqlar da

vardır və hasilat davam edir. İndi biz buruqların ətrafında abadlaşdırırıq, abadlaşdıracağıq. Əlbəttə ki, hazırda böyük ekoloji layihəsi icra edilir. Böyükşor gölünün təmizlənməsi də tarixi nailiyyətdir. Çünki onilliklərlə o gölə çirkab suları, lay suları axıdılırdı. Bu, şəhərimizin ortasında böyük bir ekoloji fəlakət idi. İndi gölün təmizlənməsi prosesi gedir. Birinci hissə gələn ilin yayına hazır olacaqdır.

Yeni ekoloji məsələlərinin həllinə daim diqqət göstəriləcəkdir. Çünki bu, həyatdır, bizim həyatımızdır, uşaqlarımızın həyatıdır, xalqımızın gələcəyidir. Biz təbiəti qorumaqlıyıq və çalışmalıyıq ki, vaxtilə çirkələnmiş ərazilərin hamısını təmizləyək.

Mən burada “Ağ Şəhər” layihəsini də qeyd edə bilərim. “Ağ Şəhər” Qara şəhərin ərazisində yaradılır. Burada da çox böyük rəmzi məna var. Vaxtilə xaricdən gəlmiş iş adamları Azərbaycanda neft sənayesində işləmişlər, böyük qazanc, milyardlarla vəsait əldə etmişlər. Ancaq bizim üçün nə qoyub getmişlər? Qara şəhəri qoyub getmişlər. Bu ekoloji fəlakəti qoyub getmişlər. O xarici neft baronlarının qazanmış pulların hansı hissəsini ekoloji məsələlərə xərclənib? Oraya heç bir vəsait qoyulmamışdır. Sadəcə olaraq qazanc dalınca Azərbaycana gəlmişlər, böyük pullar əldə etmişlər. Ancaq bizə nə qoyub getmişlər? Qara şəhəri.

İndi biz – müstəqil Azərbaycan bu ekoloji fəlakəti aradan götürürük. Bu da rəmzi xarakter daşıyır ki, Qara şəhər əvəzinə “Ağ Şəhər” olacaq. “Ağ Şəhər” nəinki Cənubi Qafqazda, yaxud da, bu böyük regionda, dünya miqyasında ən gözəl şəhərsalma layihələrinin birinə çevriləcəkdir. Artıq “Ağ Şəhər”-in konturları görünür.

Bax, biz bu yolla başqa layihələri də icra etməliyik. Biz buraya da iş adamlarını cəlb etməliyik. Bilirəm ki, İndi Azərbaycan, Bakıda və digər yerlərdə ev tikintisinə böyük maraq var. Bu maraq bir ara bir az səngimişdir. Ancaq iqtisadiyyatımız sürətlə artdığı üçün indiki maraq yenə də çox böyükdür. Orada da bu işləri çox düzgün şəkildə təşkil etmək olar. Əgər hansısa iş adamı, bir şirkət ev tikməyə istəyirsə orada ekoloji tədbirlər də görülməlidir. Köçürülmələr də aparılmalıdır. İndi boş yer vermək ki, gələn burada ev tikin, hesab edirəm, bu dövr artıq arxada qalır. Kim ev tikməyə istəyir şəhər, rayon icra hakimiyyətlərini müraciət etsin. Bu qurumlar onlara ya yararsız vəziyyətdə olan keçmiş sənaye obyektlərini, zavodların yerində, ya da ekoloji tədbirlərə ehtiyac olan yerlərdə yer versinlər ki, orada tiksinlər.

Biz bunu Bakıda etmişik. Vaxtilə yararsız vəziyyətdə olan sənaye sahələrində görünməyən yerləri açmışıq. Heydər Əliyev Mərkəzi Leytenant Şmidt adına zavodun ərazisində tiki-

libdir. O da bir ekoloji fəlakət idi. Mən oraya gəlib baxanda dəhşətə gəldim ki, bu şəraitdə istehsal necə təşkil etmək olar. Hər şey dağılmışdı. Amma indiki bəziləri hətta unudub ki, orada Leytenant Şmidt adına zavod olub. Yaxud da ki, indiki Olimpiya şəhərciyinin yaradıldığı ərazi. Metronun “Koroğlu” stansiyası ilə üzə-üz bu ərazidə şifer kombinatı, lampa zavodu var idi. Onlar da havanı çirkəndirirdi. İndi burada gözlə Olimpiya şəhərciyi yaradılıb. Yəni biz həm Bakıda, həm də bütün şəhər və rayonlarımızda bu yolla getməliyik.

İndi “Ağ Şəhər” bulvarı tikilir. Yəqin ki, bir neçə aydan sonra artıq ictimaiyyət üçün açılacaq. Beləliklə, Bibiheybət istiqamətindən, – Bayraq Meydanından o tərəfə də işlər davam etdirilir, – idman şəhərciyindən ta “Ağ Şəhər”ə, neftayırma zavoduna qədər təqribən 16 kilometr uzunluğunda gözəl bir gəzinti zolağı – bulvar olacaqdır.

Çıxışımın sonunda birinci Avropa Oyunlarına hazırlıqla bağlı bir-iki kəlmə demək istəyirəm. İşlər qrafik üzrə gedir. Bütün idman obyektləri təmir olunur, tikilir. Əlbəttə ki, burada nəqliyyat məsələlərinə çox böyük diqqət göstərilir. Bu işlər də uğurla gedir. Təhlükəsizlik məsələləri diqqət mərkəzindədir. Biz birinci Avropa Oyunlarını Yay Olimpiya Oyunları səviyyəsində keçirəcəyik. Əminəm ki, belə də olacaq.

Baxın, Bakıda nə qədər böyük, mötəbər idman yarışları, forumlar, Humanitar Forum, Sivilizasiyalararası Dialoq Forumu keçirilir. İndi Ümumdünya Gənclər Forumu keçiriləcəkdir. Davos Dünya İqtisadi Forumu Bakıda keçirilmişdir, yenə də keçiriləcəkdir. Yəni, Bakıda iqtisadi, humanitar, idman, siyasi forumlar keçirilir. Bu, təsadüfi deyil. Bu, ölkəmizin inamlı inkişafının təzahürüdür. 2012-cı ildə “Eurovision” mahnı müsabiqəsi böyük uğurla keçirilmişdir. İndiyə qədər xatırlayırıq ki, Bakıda bəlkə də ən gözəl yarışma keçirilmişdir. Gələn il birinci Avropa Oyunları, 2016-cı ildə Dünya Şahmat Olimpiadası Bakıda keçiriləcəkdir. 2016-cı ildə “Formula 1” yarış keçiriləcəkdir. Bu da dünya miqyasında, hətta futbol üzrə dünya çempionatından daha böyük maraq doğuran bir yarışdır. Bu da Bakıda keçiriləcəkdir. 2017-ci ildə İslam Həmrəyliyi Oyunları keçiriləcəkdir. 2020-ci ildə futbol üzrə Avropa çempionatı keçiriləcəkdir – həm qrup, həm də dördüncü final yarışları. Cəmi dörd şəhərdə dördüncü final yarışları keçiriləcəkdir – Bakı, Roma, Münxen, Sankt-Peterburq. Budur, Bakının səviyyəsi və budur, bizim gördüyümüz işlərin nəticəsi.

Əminəm ki, ilin sonuna qədər bütün vəzifələr uğurla icra ediləcək. 2014-cü ilin uğurla başa vuracağıq, 2015-ci ilin də uğurla başlayacağıq.

→ Heydər Əliyev Fondu

Leyla Əliyeva Talassemiya Mərkəzində olub

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və IV Bakı Beynəlxalq Humanitar Forumunun iştirakçısı, Rusiyada uşaqlara yardım praktiki cərrahiyə tibbi mərkəzinin direktoru akademik Andrey Pritiko Talassemiya Mərkəzində olublar.

Mərkəzdə bu ilin may ayında Azərbaycanda ilk dəfə olaraq üç pasiyent üzərində sümük iliyinin transplantasiyası əməliyyatı aparılıb və bu əməliyyatlar uğurla keçib. Hazırda orada daha dörd xəstənin əməliyyat olunması planlaşdırılır.

Leyla Əliyeva və Andrey Pritiko Mərkəzdə müalicə alan xəstələrlə görüşüblər. A.Pritiko Mərkəzdə yaradılan şəraiti yüksək qiymət-



ləndirib, bu tibb ocağının mühüm əhəmiyyət kəsb etdiyini bildirib.

Mərkəzdə müalicə olunan uşaqlara Heydər Əliyev Fondu tərəfindən hədiyyələr təqdim edilib.

Türkiyədə bayram tədbirləri

Heydər Əliyev Fondunun Türkiyə nümayəndəliyi müqəddəs Qurban bayramı münasibətilə İzmir və Əskişehirdə təhsil alan azərbaycanlı tələbələr üçün bayram şənlikləri təşkil edib.

Fondun təşkilatçılığı ilə hər iki şəhərdə qurbanlıqlar kəsilərək tələbələrə, eləcə də yerli ailələrə paylanılıb.

İzmirdə keçirilən mərasimdə tədbir iştirakçılarına Azərbaycanın birinci xanımı,

Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın bayram təbrikləri çatdırılıb. Daha sonra Azərbaycan diasporunun nümayəndələrinin, müxtəlif qeyri-hökumət təşkilatları rəhbərlərinin çıxışları olub.

Hər iki tədbirdə Türkiyədə təhsil alan azərbaycanlı gənclər, xarici ölkələrdə təhsil edən tələbələr, nüfuzlu universitetlərin müəllimləri, yerli ictimaiyyətin nümayəndələri iştirak ediblər.

BİNƏQƏDİ

Təsisçi:
Binəqədi Rayon İcra Hakimiyyəti

Baş redaktor:
Rüfət Mərdanov

Ünvan:
AZ1130, Bakı, Binəqədi rayonu,
Nizami Nərimanov küçəsi, 75

Tel.: (012) 563 57 28

E-mail: bineqediqazet@mail.ru

Qeydiyyat nömrəsi: 55 | VÖEN: 1002874841

"Binəqədi" qəzetinin kompüter mərkəzində yığılıb sahifələnməsi, "Azərbaycan" nəşriyyatında çap edilmişdir

Tiraj: 2000 | Qiyməti: 40 qəpik

Milli təhsil sistemi dinamik inkişaf yolundadır

Binəqədi rayonunda "Heydər Əliyev Milli Təhsil Sisteminin Qurucusudur" mövzusunda elmi-praktiki konfrans keçirilmişdir

MƏHƏBBƏT ORUCOV

Konfransda Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov, Azərbaycan Respublikası Prezidenti yanında Bilik Fondunun icraçı direktoru, dosent Oktay Səmədov, Azərbaycan Respublikası Prezidenti yanında Elmin İnkişafı Fondunun icraçı direktoru, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Elçin Babayev, Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət Müşavirliyinin əməkdaşı Sərraf Hüseynov, Bakı şəhəri üzrə Təhsil İdarəsi müdirinin müavini Hüseyn Əsgərov, "Xəzər" Universitetinin təsisçisi və rektoru, professor Hamlet İsaخانlı, Milli Məclisin Elm və təhsil daimi komissiyasının üzvü, millət vəkili, "Odlar Yurdu" Universitetinin rektoru, professor Əhməd Vəliyev, Neft-Kimya prosesləri institutunun direktoru, akademik Vaqif Abbasov, "Xəzər" Universitetinin magistratura və doktorantura şöbəsinin müdiri, fəlsəfə doktoru Eldar Şahgəldiyev, Bakı Pedaqoji Kadrların İxtisasartırma və Yenidən hazırlanma İnstitutunun rektoru, professor Asəf Zamanov, Binəqədi RİH başçısının müavini, Aparatın şöbə müdirləri, rayonun tədris müəssisələrinin rəhbərləri, ziyalılar və rayon ictimaiyyətinin nümayəndələri iştirak etmişlər.

Tədbir açıq elan edildikdən sonra söz professor Hamlet İsaخانlıya verilmişdir. «Dünya təcrübəsi və milli təhsil sistemi» mövzusunda məruzə ilə çıxış edən H.İsaخانlı tədbir iştirakçılarını Beynəlxalq Müəllimlər Günü və Qurban bayramı münasirəti ilə təbrik edərək bildirmişdir ki, Azərbaycanın son illərdəki böyük uğurları təhsilin inkişafına da öz müsbət təsirini göstərmişdir. Milli təhsil sistemi Azərbaycanın bugünü, sabahına xidmət edən strateji sahədir. Təhsilin insana insanlıq keyfiyyətləri formalaşdırmağa imkan yaradan, bu imkanlardan hər kəsin yararlanmasını təmin edən maddi-mənəvi zənginlik sistemi olduğuna söyləyən məruzəçi təhsilimizin tarixindən də söz açmışdır. Azərbaycan təhsilinin 1000 ildən artıq yaşının olduğunu vurğulayan H.İsaخانlı ilk təhsil sisteminin İslamla bağlı olduğunu bildirmişdir: «Həmin illərdə məscidlər olan yerlərdə ibtidai məktəblər də fəaliyyət göstərmişdir. Dünyaada təhsillə bağlı məzənlərə ilk sənəd islam ölkələrində verilmişdir. Lakin Heydər Əliyevin hakimiyyətə gəlişi ilə Azərbaycanda Təhsil Nazirliyi yaradıldı».

Məruzəçi bildirmişdir ki, ulu öndər Heydər Əliyevin müstəqil Azərbaycan hakimiyyətinə qayıdırdan sonra ölkədə təhsil yenidən sürətlə inkişaf etməyə başlamışdır: «Bu mərhələdə Azərbaycanda yeni-yeni özəl ali təhsil müəssisələri fəaliyyətə başladı. Bu gün ölkədə fəaliyyət göstərən ali məktəblər "Boloniya" sistemində qoşulmuşlar. Bir sözlə, əsas ümummilli lider tərəfindən qoyulmuş və möhtərəm Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən

təhsil islahatları uğurlu nəticələrini verir. Təhsilə dövlət qayğısı səmərəli nəticələrini göstərir. Müstəqillik dövründə müasir tələblərə cavab verən yeni məktəblər tikilmiş, özəl təhsil müəssisələri əlavə dəyər vergisindən azad olunmuş, məktəbəqədər təhsil müəssisələrinin inşasına diqqət artırılmışdır. Bundan əlavə, məktəblərdə təhsilin keyfiyyətinin yüksəldilməsi üçün dövlət üzərinə düşən vəzifələri layiqincə icra edir».

H.İsaخانlı, eyni zamanda, məktəblərdəki problemlərdən də danışıb, onların zamanla həllini tapacağına dərin inamını ifadə etmişdir. O, çıxışının sonunda Binəqədi rayonunda aparılan abadlıq-quruculuq işlərinə yüksək dəyər verdiyini də toplantı iştirakçılarının diqqətinə çatdırmışdır.

Professor Əhməd Vəliyev tədbirdə «Azərbaycanda uğurlu təhsil siyasətinin həyata keçirilməsində Heydər Əliyev Fondunun rolu» mövzusunda məruzə etmişdir. O bildirmişdir ki, ulu öndər



təhsil müəssisələri ilə bağlı heç bir problem qalmayacaq». «Heydər Əliyev və Azərbaycan təhsilinin inkişaf strategiyası» mövzusunda məruzə edən akademik Vaqif Abbasov bildirmişdir ki, ulu

qamətləri və perspektivləri» mövzusunda məruzə ilə çıxış etmişdir. O bildirmişdir ki, Azərbaycan dövləti bu sahənin inkişafı üçün dünyanın inkişaf etmiş ölkələrinin uğurlu təcrübəsinə istinad edir.

Professor Asəf Zamanov isə "Heydər Əliyev və Azərbaycanda intellektual potensialın inkişaf dinamika-sı" mövzusunda çıxış etmiş, ölkədə təhsilin səviyyəsinin günü-gündən yüksəldiyini, bu prosesin davamlı olacağını vurğulamışdır. O bildirmişdir ki, ölkə başçısı İlham Əliyevin rəhbərliyi altında təhsilin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində təxirəsalınmaz tədbirlər həyata keçirilir.

Tədbirdə "Heydər Əliyev və Azərbaycanda gənclər siyasəti" mövzusunda məruzə ilə çıxış edən Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı 1 saylı Sahə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi, magistr Sitarə Cabbarlı bildirmişdir ki, gənclərin imkan və bacarıqlarını yüksək qiymətləndirən ümummilli lider onları Azərbaycanın gələcək qurucuları adlandırmışdır. Nəticə vurğulamışdır ki,

lə böyük diqqət göstərdiyini xatırladan məruzəçi görkəmli dövlət xadiminin sovetlər dövründə gənclərin SSRİ-nin ən nüfuzlu ali məktəblərinə oxumağa göndərdiyini də diqqətə çatdırmışdır: «O vaxtlar 15 mindən çox gənc Azərbaycandan kənar ali təhsil alıb. Azərbaycan dövləti bu gün də həmin məqsədlə xüsusi proqramlar icra edir. Prezident İlham Əliyev daim müstəqil Azərbaycanda təhsilin səviyyəsinə, intellektin, savadın, sabahın qayğısına qalır. Ölkə başçısının qərarı ilə Azərbaycan gəncləri Neft Fondunun vəsaiti hesabına təhsil almaq üçün dünyanın ən nüfuzlu universitetlərinə göndərilir. Bu humanitar qərar bütün təbəqələrdən olan ailələrin övladlarının xaricdə təhsilə şərait yaratmışdır». S.Cabbarova bildirmişdir ki, bu günlərdə ölkə başçısı xaricdə təhsil alan gənclər üçün daha bir sevinci qərar qəbul etmişdir. Bundan sonra Dövlət Proqramı əsasında xaricdə təhsil alan gənclər dövlət qulluğunda işə müsabiqəsiz qəbul olunaçaqlar.

...Sonra tədbirdə məruzələr ətrafında çıxışlar ol-

muşdur. Dosent Oktay Səmədov çıxışında konfransın yüksək dəyərləndirildiyini bildirmişdir ki, ilk dəfədir icra hakimiyyətləri tərəfindən belə bir elmi konfransın keçirildiyinin şahidi olur: «Bu dəfə də Binəqədi rayonu bir ilkə imza atdı. Ölkəmizdə təhsil sisteminin inkişafında Heydər Əliyev rolu danılmazdır. Bu gün bu ideya Prezident İlham Əli-

yev və onun xanımı, Heydər Əliyev Fondunun rəhbəri Mehriban xanım tərəfindən uğurla davam etdirilir. Ölkə başçısının tövsiyəsi əsasında neft kapitalının insan kapitalına çevrilməsi istiqamətində ciddi işlər görülür. Hazırda bir çox layihələr üzərində işləyirik. Məqsədimiz təhsilimizin inkişafını daha da sürətləndirməkdir». Nəticə təhsillə bağlı bəzi problemlərin olduğunu da diqqətə çatdırmışdır.

Dosent Elçin Babayev, Bakı şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini Hüseyn Əsgərov və Dövlət Müşavirliyinin əməkdaşı Sərraf Hüseynov da çıxış edərək əldə olunan uğurlardan söz açmışlar.

Tədbirdə Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov yekun nitqi söyləmişdir. Konfrans iştirakçılarını salamlayan icra hakimiyyətinin başçısı demişdir: «Məktəb müqəddəs bir məbəddir, deyirlər. Müəllim isə burada maarif, sevgi, bilik qapılarını insanların üzünə açandır. Odu ki, ildə bir gün – hər il oktyabrın 5-ti dünyanın 100-dən çox ölkəsində müəllimlər öz peşə bayramlarını qeyd edirlər. Hələ keçmiş sovet imperiyasında 1965-ci ildə qəbul edilmiş qərara əsasən qeyd edilən müəllim günü ölkəmiz müstəqillik qazandıqdan sonra daha geniş qeyd edilməyə başlanmışdır.

İnsan ömrünün yarısı, bəlkə də hamısı qədim yunanların dediyi kimi, necə və harada yaşamışından daha çox, necə və harada təhsil almışından asılıdır. Bu baxımdan, müəllim ömüyü əvəzsizdir. Müəllimi anaya bənzədirlər, amma ana da bəzən övladlarına eyni gözələ baxmır, müəllimi bağbana bənzədirlər: birçə fərq var – bağban ağac yetişdirir, müəllim isə insan.

Başər tarixinin təcrübəsi göstərir ki, cəmiyyət, millət bilik və təhsilsiz irəli gedə bilməz. Həssən bəy Zərda binin hələ 140 il əvvəlki çağırışı bu gün də aktualdır: «Tərəqqi etməyən millətlər oxuması və təhsilli millətlərin qulu olacaqdır». Mübahisə deyər bilirik ki, müəllim – zülməti yaran nür, cəhaləti elmin qılıncı ilə yox edən, qəlbilə insanlara yaxınlaşan, insanlara elm öyrətməklə həyatını şam kimi əridən, qəlblərdə əbədi həyat quran şəxsiyyətdir.

Arda səh. 4-də



bəti ilə təbrik edərək bildirmişdir ki, Azərbaycanın son illərdəki böyük uğurları təhsilin inkişafına da öz müsbət təsirini göstərmişdir. Milli təhsil sistemi Azərbaycanın bugünü, sabahına xidmət edən strateji sahədir. Təhsilin insana insanlıq keyfiyyətləri formalaşdırmağa imkan yaradan, bu imkanlardan hər kəsin yararlanmasını təmin edən maddi-mənəvi zənginlik sistemi olduğuna söyləyən məruzəçi təhsilimizin tarixindən də söz açmışdır. Azərbaycan təhsilinin 1000 ildən artıq yaşının olduğunu vurğulayan H.İsaخانlı ilk təhsil sisteminin İslamla bağlı olduğunu bildirmişdir: «Həmin illərdə məscidlər olan yerlərdə ibtidai məktəblər də fəaliyyət göstərmişdir. Dünyaada təhsillə bağlı məzənlərə ilk sənəd islam ölkələrində verilmişdir. Lakin Heydər Əliyevin hakimiyyətə gəlişi ilə Azərbaycanda Təhsil Nazirliyi yaradıldı».

Məruzəçi bildirmişdir ki, ulu öndər Heydər Əliyevin müstəqil Azərbaycan hakimiyyətinə qayıdırdan sonra ölkədə təhsil yenidən sürətlə inkişaf etməyə başlamışdır: «Bu mərhələdə Azərbaycanda yeni-yeni özəl ali təhsil müəssisələri fəaliyyətə başladı. Bu gün ölkədə fəaliyyət göstərən ali məktəblər "Boloniya" sistemində qoşulmuşlar. Bir sözlə, əsas ümummilli lider tərəfindən qoyulmuş və möhtərəm Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən

H.Əliyevin Azərbaycana rəhbərliyi illərində ölkədə yeni təhsil sistemi formalaşmışdır. Onun sözlərinə görə, son 10 ildə Heydər Əliyev Fondunun rəhbəri, UNESCO və ISESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyeva da təhsildəki mövcud problemlərin həllinə sanballı töhfələr verir: «Son illər Heydər Əliyev Fondunun xətti ilə yüzlərlə gənc xarici ölkələrdə təhsil almağa göndərilmişdir. İndi bizim gənclərimiz dünyanın qabaqçalı ali təhsil müəssisələrində oxuyurlar. Bu, böyük uğurdur. Bu gün Azərbaycanda təhsilin inkişafı üçün lazımı şərait yaradılıb. Bu baxımdan, biz təhsil işçilərinin üzərinə böyük məsuliyyət düşür. Təhsilin inkişafı dedikdə, əsasən, üç məsələ yada düşür. Onlardan birincisi, təhsil müəssisələrində maddi-texniki bazanın olmasıdır. Digər məsələlər isə təhsil müəssisələrinin və müəllimlərlə bağlıdır. Məktəblərdə müəllimlərlə fərqli yanaşılmalıdır. Əməkdaşları müəllimin qabiliyyətinə görə verilməlidir».

Ə.Vəliyevin sözlərinə görə, son illər Heydər Əliyev Fondunun təşəbbüsü ilə Bakıda və bölgələrdə yüzlərlə orta məktəb və uşaq bağçası inşa edilmiş və ya təmir olunmuşdur. Məruzəçi çıxışında Binəqədi rayonunda həyata keçirilən işlərin də təqdirəlayiq olduğunu vurğulamışdır: «Rayonda aparılan abadlıq işləri ondan xəbər verir ki, yaxın vaxtlarda Binəqədə

öndər Heydər Əliyev milli təhsil sisteminin inkişafı ilə bağlı misilsiz işlər görmüşdür: «Ulu öndər Azərbaycana rəhbərlik etdiyi dövrlərdə gənclərin başqa ölkələrdə təhsil almalarına qayğı göstə-



rib. Onun dövründə respublikada yeni-yeni ali məktəblər açılıb, 22 min uşaq bağçası inşa edilmişdir. Bu gün Azərbaycan təhsil sistemi dünyəvi xarakter daşıyır». V.Abbasov Binəqədi rayonunda təhsil işçilərinə böyük qayğı göstərildiyini də diqqətə çatdırmışdır. «Xəzər» Universitetinin şöbə müdiri Eldar Şahgəldiyev tədbirdə «Azərbaycanda doktorantura təhsilinin isti-

muşdur. Dosent Oktay Səmədov çıxışında konfransın yüksək dəyərləndirildiyini bildirmişdir ki, ilk dəfədir icra hakimiyyətləri tərəfindən belə bir elmi konfransın keçirildiyinin şahidi olur: «Bu dəfə də Binəqədi rayonu bir ilkə imza atdı. Ölkəmizdə təhsil sisteminin inkişafında Heydər Əliyev rolu danılmazdır. Bu gün bu ideya Prezident İlham Əli-

muşdur. Dosent Oktay Səmədov çıxışında konfransın yüksək dəyərləndirildiyini bildirmişdir ki, ilk dəfədir icra hakimiyyətləri tərəfindən belə bir elmi konfransın keçirildiyinin şahidi olur: «Bu dəfə də Binəqədi rayonu bir ilkə imza atdı. Ölkəmizdə təhsil sisteminin inkişafında Heydər Əliyev rolu danılmazdır. Bu gün bu ideya Prezident İlham Əli-

Milli təhsil sistemi dinamik inkişaf yolundadır

Əvvəlki səh. 3-də

Anadan sonra yer üzünün fədaisi müəllimdir. Müəllim haqqında çox söz deyilmiş, çox yazılar yazılmışdır: "Müəllimlik hər şeydən əvvəl bir tanrı sənətidir", – deyən Platon, "Valideynlərim məni göydən yerə endirdi, müəllimim isə yerdən göyə qaldırdı", – deyən Makedoniyalı İsgəndər, "Alimlər mənim varislərimdir – alimin ölümü yerdə aləmin ölümüdür", – deyən Məhəmməd peyğəmbər, müəllimi Günəşə bənzəndən N.Gəncəvi və nəhayət, "Mən yer üzündə müəllimdən yüksək ad tanıyıram", – deyən ulu öndər Heydər Əliyev!

Ümumiyyətlə, ümum-millilə lider müəllimlərə hər zaman diqqətlə yanaşmışdır. Ulu öndər müəllimlərin işinin çətin, lakin lazımlı, gərəklili olduğunu qeyd edir və onların üzərinə düşən vəzifələrin Vətən üçün, xalq və millət üçün olduğunu göstərir: "Hər bir müəllim bilirdi ki, onun üzərinə düşən vəzifə, onun dövlət üçün, millət üçün, Azərbaycan xalqı üçün gördüyü iş bütün başqa sahələrdə fəaliyyət göstərən insanların hamısının işindən ön gərəklisidir". Ulu öndərin şəxsiyyəti müəllimlərə nümunədir, onun həyat və fəaliyyəti, ömür yolu böyük təbii məkətdir.

Cəmiyyətin, millətin gələcəyi, müəyyən mənada, müəllimlərin əlinədir. Deyirlər ki, bir milləti məhv etmək üçün onun müəlliminin və hökumətinin savadsız olması kifayətdir: biri milləti məhv etməkdən, digəri isə fiziki cəhətdən şikəst edəcəkdir. Bu mənada, təhsil əsri elan edilən XXI əsrdə yüksək in-

teləktə malik insan kapitalının formalaşması və güclü iqtisadiyyatın qurulmasında təhsilin rolu heç vaxt indiki qədər aktuallıq kəsb etməmişdir.

Ölkədə bir neçə gün əvvəl yekunlaşan IV Beynəlxalq Humanitar Forumda cənab Prezidentin təhsillə bağlı səsləndirdiyi sadəcə bir statistika – "Son 10 ildə 3000 məkətin tikilməsi" ölkədə təhsilə göstərilən qayğıni sübut etmək üçün kifayət qədər



məkətdən ikisinin açılışında cənab Prezident şəxsən iştirak etmişdir. İstər məkətlərin təmiri ilə maraqlanmasa, istərsə də bu gün zalda əyləşən müəllimlərdən beş nəfərinin əməyini xüsusi qiymətləndirməsi cənab Prezidentin rayonumuza göstərdiyi etimadın bariz nümunəsidir. Amma bu diqqət təhsil işçilərini arxayın etməməli, əksinə, məsuliyyətinizi daha da artırmalıdır. Əgər bu il 77 nəfər 600-dən yuxarı bal toplayıbsa, gələcək il bu rəqəminizin əməyiniz nəticəsində

Azərbaycana yeni məkətdə, «Təhsilə dəstək» və s. layihələri çərçivəsində yalnız ölkəmizdə deyil, onun hüdudlarından kənar da gördüyü işlər beynəlxalq miqyasda rəğbətə qarşıdır.

Bu gün ölkəmizdə, eləcə də Binəqədi rayonunda əsaslı təmir olunan, yeni tikilən müasir məkətlərdə ancaq və ancaq yaxşı oxumaq lazımdır. Dövlət Proqramı çərçivəsində rayonumuzda bu il yeni istifadəyə verilmiş 4

daha yüksək olmalıdır. Çünki gələcək gənclərin, gənclər isə müəllimlərin əsəridir!

Müəllimə nəhaq yerə ziyalı demirlər. Müəllim öz ziyası, nuru ilə təkə şagirdlərinin yoluna deyil, ümumilikdə, cəmiyyətə işıq saçmalıdır. Müəllim qəlbən, mənən pak olmalı, bütün şagirdlərə bir gözlə baxmalı, sevgisi hər bir şagirdinə yetəcək qədər böyük üroyə malik olmalıdır. Bu gün müəllimin vəzifəsi, işi təkə hansısa fənni tədris etməklə, bilik verməklə bitmir. Bu günün müəllimi geniş dünyagörüşünə, yüksək mədəniyyətə, intellektə, mənəviyyətə malik, xalqa, Vətənə sadıq, hərtərəfli inkişaf etmiş şəxsiyyət yetişdirir. Hər şeydən əvvəl hər bir müəllim özü də bu keyfiyyətlərə malik olmalı, davranışı, geyimi, rəftarı, yüksək mədəniyyəti, əsaslı, dərin biliyi, savadı ilə şagirdlərinə nümunə göstərməlidir. Müəllim yaradıcı olmalı, keçirdiyi hər bir dərsə yeni yazacağı bir əsər kimi baxmalıdır. Müəllim yenilikçi, novator olmalı, nə vaxtsa öyrəndiyi biliklərlə kifayətlənməməli, daim öz üzərində işləməli, cəmiyyət inkişaf etdikcə özü də inkişaf etməlidir. Müəllim şagirdlərini yad təsirlərdən sıqortalamalıdır. Qoy övladlarımız təriqətçilik zəminində "qardaşlığa" çökəlməsin, ən müxtəlif bölgələrdən olan övladlarımız bir-biri ilə dövlətçilik zəminində qardaşlaşsın.

Sevindirici haldır ki, ümummilli liderin əsasını qoyduğu təhsil islahatları bu gün uğurla davam etdirilir və təhsilimizdə baş verən bütün yeniliklər övladlarımız üçün daha mükəmməl, daha şəffaf təhsil mühitinin yaradılmasına hesablanır.



Sonda bir daha əminliklə vurğulayıram ki, Azərbaycanın yeni inkişaf mərhələsinə qədəm qoyduğu, sürətlə

Əziz müəllimlər, sizi bayramınız münasibəti ilə bir daha təbrik edir, simanıza çəkdiyiniz zəhmətin bəhrəsindən

ti İlham Əliyevin sərəncamı ilə təltif edilən və Binəqədi rayon məkətlərində, məkətbəqəddər təhsil müəssisələrində çalışan müəllimlərin mükafatları təqdim olunmuşdur. 126 sayılı tam orta məkətin müəllimi Şirincan Məmmədova "Tərəqqi" medalına, 135,124,30 və 83 sayılı tam orta məkətlərin müəllimləri Rafiq Məmmədov, Almaz İsmayılova, Natella Həsənova, Kamandar Həsənov "Əməkdar müəllim" adına layiq görülmüşlər.

Rayonun ictimai-mədəni həyatında fəallıqlarına görə məkətbəqəddər təhsil müəssisələrində çalışan 4 nəfər – 177,272,138 sayılı uşaq bağçalarının işçiləri Səbinə Haqverdiyeva, Mehriban Lətifova, Müşfiq Süleymanov və 26 sayılı Uşaq və Gənclər Yaradıcılıq Mərkəzinin direktoru Ziyat Nəbiyevə Binəqədi Rayon İcra Hakimiyyətinin hədiyyələri təqdim olunmuşdur. Tədbir konsert proqramı ilə davam etdirilmişdir.



dünyaya inteqrasiya olunduğu indiki vaxtda cənab Prezident İlham Əliyevin həyata keçirdiyi strateji kursun təbliğ olunmasında respublikanın, eləcə də Binəqədi rayonunun təhsil kollektivi, müəllimləri sayılı çalışır və bundan sonra da əllərindən gələni əsirgəməyəcəklər.

doğan təbessüm və xoşbəxtlik arzulanıram. Unutmayın ki, ümummilli liderin sizə bir vəsiyyəti var: "Gələcək bilikli, savadlı insanların çiyinləri üzərində qurulacaqdır". Həmin etibarlı, bilikli, savadlı gənclərimizi isə siz yetişdirməlisiniz". ...Tədbirdə Azərbaycan Respublikasının Preziden-

Hər bir fənnə sevgini müəllim yaradır

ESMİRA ORUCOVA

Bütün peşələrin öz gözəlliyi və məsuliyyəti var. Dünyada bəyənilməyən, insanlar tərəfindən qəbul edilməyən peşə yoxdur. Çünki bütün peşələr, bütün hallarda, nəzər insanlara xidmət üçün var. Şübhəsiz ki, ən gözəl peşələrdən biri də müəllimlikdir. Müəllimlər planetimizin hər bir diyarında böyük hörmətlə anılır, hər kəs tərəfindən sevilir.

Azərbaycanda da müəllimlik peşəsi çox sevilir. Dövlətimiz müəllimlərə hər zaman xüsusi qayğı və diqqətlə yanaşır. Ölkəmizin ən təcrübəli qabaqcıl müəllimlərinə fəxri adları verilməsi bu qayğının bariz nümunəsidir. Binəqədi rayonunda da gənc nəslin təhsili və təlim-tərbiyəsində böyük xidmətləri olmuş müəllimlərin sayı yetərlidir. Rayonun təhsil ocaqlarında dərs deyən müəllimlərin əksəriyyəti öz bacarığı, qabiliyyəti, intellektual səviyyəsi ilə seçilir. Onlardan biri də əməkdar müəllim Müslüm Xəlilovdur.

Biləcəri qəsəbəsində yerləşən 297 sayılı orta məkətdə riyaziyyat fənnini tədris edən Müslüm müəllim bacarığı və məsuliyyəti ilə fərqlənən müəllimlərdəndir. O, dərs dediği şagirdlərə doğma övladı kimi münasibət bəsləyir, onlara nəvəşilə yanaşır. Bütün insani keyfiyyətlərə malik olan M.Xəlilov şagirdlərinin hər bir problemini həll etməyə çalışır.

Müslüm müəllimdə riyaziyyata marağı qardaşı oyadıb. Orta məkətdə digərlərindən fərqlənən gənc Müslüm məkəti bitirdikdən sonra Ukraynanın Lvov şəhərin-



dəki Polixexnik İnstitutuna qəbul olunub. İlk vaxtlar dil baxımından müəyyən çətinliklər çəksə də, sonradan hər şey qaydasına düşüb. O, qürbətə yaşamasına baxmayaraq, mühitə tez alışıb. Dediyyə görə, burada təhsil alan tələbələrə ünsiyyət qurmağı, dostluq etməyi bacarıb: "Lvovda təhsil alarkən müəyyən təcrübə əldə etdim. Yad bir yerdə yaşasam da tələbə yoldaşlarımla, müəllimlərimlə dil tapa bildim. Düzdür, qürbətə yaşamaq o qədər də asan deyil. Lakin ürəyimdə bir arxayınlıq var idi. Bilirdim ki, təhsilimi başa vurduqdan sonra doğma yurdu Azərbaycanla qayıdacağam. İnstitutu bitirdim və Babək rayonunun Əliabad kənd orta məkəbində müəllimlik etməyə başladım.

Ali məkətdə qazandıqlarımı uşaqlara həvəslə öyrətməyə çalışırdım. Bir müddət sonra isə peşəmi Bakıda davam etdirməyə başladım. Hazırda Biləcəri qəsəbəsindəki 297 sayılı məkətdə dərs deyirəm. Gözəl kollektivimiz var. Uşaqlarımız da nizam-intizamlı, təbiiyədirlər. Onların yüksək

təhsilə malik olmaları üçün əlimizdən gələni əsirgəmirik. Bizə göstərilən dövlət qayğısı hər birimizi ruhlandırır, həvəs verir. Azərbaycan dövləti bütün sahələrdə, o cümlədən təhsilə xüsusi qayğı ilə yanaşır. Hər birimiz şahidlik ki, bu gün respublikamızın bütün bölgələrində müasir tələblərə cavab verən məkətlər tikilir, lazımi avadanlıqlarla təchiz edilir. Belə məkətlərdə oxumamaq və ya yüksək səviyyədə dərs deməmək mümkün deyil. Hər birimiz çalışmalıyıq ki, bu qayğıya öz əməlimizlə cavab verək".

Təcrübəli müəllim bildirir ki, hazırda şagirdlərin əksəriyyətinin müəyyən fənlər üzrə ixtisaslaşmağa üstünlük vermələri düzgün deyil: "Məni narahət edən məsələlərdən biri şagirdlərin konkret fənlərə üstünlük vermələridir. Müşahidələrim göstərir ki, bəzi şagirdlər ya tarix, ya riyaziyyat, ya da Azərbaycan dili ilə maraqlanırlar. Bu zaman digər fənlər kölgədə qalır. Bu, narahatlıq doğuran problemdir. Çox istərdim ki, hər bir müəllim bu məsələ üzərində diqqətli olsun. Hər bir fənnə sevgini müəllim yaradır. Əgər şagird təkə tarix fənni ilə maraqlanırsa, onun digər fənlərdən biliyi, zühbəziz ki, yetərlincə olmayacaq. Mən riyaziyyat dərsi desəm də, şagirdlərimin digər fənlərdən əldə etdikləri nəticələrə maraqlanıram. İlah edirəm ki, təkə riyaziyyata üstünlük verməklə inkişafa nail olmaq mümkün deyil. Şagirdlərin yalnız bir sahə üzrə ixtisaslaşdırılması nəticəsiz qala bilər. Bu baxımdan, bir daha qeyd edirəm ki, bütün fənlərə sevgi oymatmaq lazımdır".

ESMİRA ORUCOVA

Ümummilli lider Heydər Əliyev böyüməkdə olan gənc nəslin sağlamlığının qorunması vacibliyini hər zaman önə çəkmiş, bunu məkətlərin təxirəsalınmaz vəzifəsi hesab etmişdir. Ulu öndər Azərbaycan müəllimlərinin VI qurultayındakı nitqində demişdir: «Böyüməkdə olan nəslin fiziki inkişafına daha çox diqqət verməli, bədən tərbiyəsini tədrisi yaxşılaşdırılmalı, hər bir məkətdə səmərəli idman məşğələləri üçün şərait yaradılmalı, uşaqlar fiziki cəhətdən hər vasitə ilə möhkəmləndirilməli, onların sağlamlığına qayğı göstərilməlidir. Biz respublikamızda əhalimizin, millətimizin sağlamlığı haqqında düşünürük. Bu, bizim vəzifələrimizin içərisində ən böyük, əhəmiyyətli vəzifədir».

314 sayılı orta məkətin direktoru Vidadi Daşdəmirovun sözlərinə görə, əsl vətəndaş yetişdirmək məramı bu gün təhsil sisteminin qarşısında böyük vəzifələr qoyur: "Bununla belə, dövlətçilik, vətəndaşlıq təkə orta məkətdə dərsliklərdə və ya hansısa əyani vasitələrdə əks olunmalı deyil. Təbliğatın uğurlu və təsirli olmasında televiziyanın, ümumiyyətlə kütləvi informasiya va-

sitələrinin rolu və xidməti əvəzolunmazdır. Televiziya kanallarında yayımlanan vətənpərvərlik proqramları, tariximizi əks etdirən verilişlər diqqətlə izlənilir. Hərbi xidmətə yolasalma mərasimlərinin televiziya vasitəsilə işıqlandırılması orduya hazırlanan gənclərdə hərbi-vətənpərvərlik duyğularını gücləndirir. Özümdən bir neşə yaş

layaraq uşaqların fiziki tərbiyəsində ciddi rol oynayır. Məkətlərdə fiziki tərbiyə işləri bədən tərbiyəsi proqramları əsasında təşkil olunur. Burada hər bir sinif üçün nəzəri və təcrübə proqram bölmələri vardır. Proqram tədris materialları tədrisçilərə çatdırılır və ardıcılıqla öyrədilir. Bu da uşaqların orta məkəti bitirərkən tam sağlam

mizdə sinifdən və məkətdən kənar kütləvi bədən tərbiyəsi və idman məşğələləri təşkil olunur. Məkətlilər idman bölmələrinə, müxtəlif növ yarışlara, kütləvi idman tədbirlərinə cəlb edilirlər. Fiziki tərbiyə tədbirlərinə, müxtəlif bədənə və iradəyə möhkəm olmalarına zəmin yaradır. Fiziki cəhətdən sağlamlıq şagirdlərə "Vətənin müdafiəsinə

Bədən tərbiyəsi sağlam həyata təminatdır

böyük olan tay-tuşlarını hərbi formada görən gənclərin orduya marağı, istər-istəməz, çoxalır. Gənc nəslin orduya hazırlığı barədə danışıqlar məkətlərin hərtərəfli tədris olunan fiziki tərbiyə dərslərinin rolunu da xüsusi qeyd etmək yerinə düşür. Müharibə şəraitində olan ölkəmizdə böyüməkdə olan nəslin fiziki tərbiyəsi xüsusi aktuallıq kəsb edir. Bədən tərbiyəsi dərsləri orta ümumtəhsil məkətlərindən başlayaraq tədris edilir.

Respublikamızın hər bir qəsəbəsində olduğu kimi, Binəqədi rayonunda da ibtidai məkətdə yaşından baş-

olmasını, həyata hazırlığını təmin edir".

246 sayılı orta məkətin bədən tərbiyəsi müəllimi Etibar Quliyev bildirdi ki, kiçik məkətlərin hərtərəfli fiziki inkişafı üçün sadəcə bədən tərbiyəsi hərtərəfindən istifadə olunur. Bu zaman uşaqlardan heç bir normativ tələb olunmur. Sadəcə, onlara bədən tərbiyəsi və idmanın "əlifba"sı öyrədilir: «Ölkəmizin orta ümumtəhsil məkətlərində keçirilən fiziki tərbiyə dərslərində təxminən bir milyon şagird iştirak edir. Bu, bir milyon gənc vətəndaşın sağlamlığının qorunması deməkdir. Məkəti-

hazıram" bədən tərbiyəsi kompleksinin normalı yerinə yetirilməkdə köməklik göstərir. Bədən tərbiyəsi fiziki tərbiyənin tərkib hissəsidir. O, uşaq orqanizminə mütəşəkkil təsir göstərən pedaqoji proses kimi bütün orqanların düzgün inkişafına, onların funksiyalarının təkmilləşməsinə, ümumən sağlamlığın möhkəmləndirilməsinə xidmət edir".

Şagirdlərə həyatdan, əməkdan yaranan estetikanı başa salmaq üçün müxtəlif imkanlardan, o cümlədən bədən tərbiyəsinin bütün vasitələrindən istifadə etmək zəruridir.



Dövlət Proqramının icrası diqqət mərkəzindədir

MAIL AĞAXANOV

Milli iqtisadi modeli, makroiqtisadi uğurları ilə dünyanın aparıcı maliyyə mərkəzlərinin də diqqət mərkəzində olan, insan amilinin yüksəlişinə xidmət edən global infrastruktur layihələrini inamla həyata keçirən, sosial məsələlərə geniş diqqət ayıran Azərbaycanca bu gün həm də böyük tikinti meydanını xatırladır. Prezident İlham Əliyev respublikanın bütün bölgələrinin – ayrı-ayrı şəhər və rayonlarının, qəsəbələrinin, kəndlərinin müasirləşdirilməsi, abadlaşdırılması, ümumilikdə vətəndaşların firavan yaşayışının təmin olunması istiqamətində genişmiqyaslı tədbirlərin həyata keçirilməsini təmin edir.

Ölkə başçısının 4 may 2011-ci il və 17 yanvar 2014-cü il tarixli sərəncamları ilə təsdiq edilmiş Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair dövlət proqramları bu baxımdan

mühüm əhəmiyyətə malikdir. Bu proqramlar çərçivəsində həyata keçirilən məqsədyönlü və ardıcıl tədbirlər sistemi ilə bağlıdır. Bu istiqamətdə mövcud olan problemlərin aradan qaldırılması məqsədilə rayonun müxtəlif ərazilərində 1782 metr su xətti, 24 ədəd müxtəlif ölçülü siyirtmə, 19 ədəd nasos, 10 ədəd nasos-elektrik mühərriki dəyişdirilmişdir.

Proqram çərçivəsində ötən müddətdə rayonun qəsəbədaxili və məhəllədaxili yollarının əsaslı təmiri, yəni quruluşu və işıqlandırılması istiqamətində də xeyli iş görülmüşdür. 2014-cü ilin 1-ci yarısında məhəllədaxili yollara 107 min 237 kvadratmetr asfalt örtüyü döşənmişdir. Proqrama müvafiq olaraq rayonda ayrı-ayrı ərazilərdə 25 min 246 metr yeni qaz xətləri çəkilmiş, 5,3 kilometr uzunluğunda qaz xətti əsaslı təmir olunmuş, 3375 mexaniki saygac «smart-kart» tipli saygac əvəz olunmuşdur.

Rayon əhalisini ən çox rahat edən sahələrdən biri su təchizatı və kanalizasiya sistemi ilə bağlıdır. Bu istiqamətdə mövcud olan problemlərin aradan qaldırılması məqsədilə rayonun müxtəlif ərazilərində 1782 metr su xətti, 24 ədəd müxtəlif ölçülü siyirtmə, 19 ədəd nasos, 10 ədəd nasos-elektrik mühərriki dəyişdirilmişdir.

Proqram çərçivəsində ötən müddətdə rayonun qəsəbədaxili və məhəllədaxili yollarının əsaslı təmiri, yəni quruluşu və işıqlandırılması istiqamətində də xeyli iş görülmüşdür. 2014-cü ilin 1-ci yarısında məhəllədaxili yollara 107 min 237 kvadratmetr asfalt örtüyü döşənmişdir.

Proqrama əsasən, mənzil fondunun yaxşılaşdırılması məqsədilə yaşayış binalarında 3 min 390 yumşaq, 5 min 400 kvadratmetr çardaqlı dam örtüyü əsaslı təmir edilmişdir. Binalarda 25 girişin pilləkən qəfəsində 195 pəncərə cari

təmir edilmiş, 495 ədəd yeni plastik pəncərə, 25 ədəd dəmir qapı, 5 ədəd idman və əyləncə qurğusu quraşdırılmışdır. Rayon üzrə ümumilikdə 1257 kvadratmetr hörgü, 4687 kvadratmetr suvaq, 7158 kvadratmetr dekorativ suvaq, 42508 kvadratmetr boyaq işləri aparılmışdır. Küçələrdə və binaların həyətlərində 1667 kvadratmetr tamet daşı, 1092 kvadratmetr səki daşı döşənmiş, 798 kvadratmetr novalça və suaxıdılan boru əsaslı təmir edilmişdir.

Rayonda abadlıq və yaşıllaşdırma tədbirləri daim diqqət mərkəzində olmuşdur. Mərhələli və planlı şəkildə həyata keçirilən abadlıq-quruculuq işləri çərçivəsində rayonun qəsəbələrarası və məhəllədaxili yollarında, mərkəzi prospektlərdə, yaşayış binalarının fasad və dam örtüklərində, park və meydanlarda, həmçinin digər infrastruktur sahələrində yenidənqurma və əsaslı təmir işləri aparılmışdır.

Görünən dağa nə bələdçi...

Sakinlər abadlıq-quruculuq işlərinə görə minnətdarlıqlarını bildirirlər

M. ORUCOV

Binəqədi rayonunda abadlıq-quruculuq işləri uğurla davam etdirilir. 2015-ci ilin yayında Bakıda keçirilməsi planlaşdırılan I Avropa Oyunları ərəfəsində Binəqədi Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə icrasına başlanılmış «Təmiz Binəqədi» layihəsi rayonda bu təmir-tikinti və yenidənqurma işlərinin daha da sürətlənməsinə səbəb olmuşdur. Layihə çərçivəsində təmizlik işlərinə ictimai nəzarət xeyli güclənmiş, əhaliyə göstərilən sosial xidmətlərin keyfiyyəti yüksəlmişdir.

Rayonun qəsəbələrarası və qəsəbədaxili yollarında, mərkəzi prospektlərində, yaşayış binalarının fasad və dam örtüklərində, park və meydanlarında, həmçinin digər infrastruktur sahələrində əsaslı təmir işləri bu gün də yüksək tempdə davam etdirilir. Qısa müddət ərazisində Binəqədi rayonunun 7 və 8-ci mikrorayonlarında 11-dən çox «abad məhəllə» salınmışdır. Bu məhəllələrdə sakinlərin, o cümlədən uşaqların istirahəti üçün hər cür şərait yaradılmışdır. Eyni zamanda, əhalinin rahatlığının təmini məqsədilə «xeyir-şər evləri» inşa edilərək müasir avadanlıqlarla təchiz olunmuşdur. Bundan əlavə, rayonda tədris ocaqları, məktəbəqədər təlim və tərbiyə müəssisələri əsaslı təmir olunaraq əhalinin ixtiyarına verilmişdir.

9-cu mikrorayonda həyata keçirilən təmir-tikinti işləri diqqəti xüsusilə cəlb edir: Adil Məmmədov küçəsində müasir tələblərə cavab verən 3 park salınmış, ağac və bəzək kolları əkilmiş, uşaqlar üçün attraksionlar quraşdırılmışdır. Ötən müddətdə, həmçinin, 2 saylı SƏD-in ərazisində müasir standartlara uyğun abad məhəllələr salınmış, sakinlərin istirahəti üçün lazımı şərait yaradılmışdır. Ölkə başçısının göstərişi ilə ərazidə tikilməkdə olan məscid kompleksinə əlaqədar genişmiqyaslı təmir-tikinti işlərinə başlanılmışdır. Məscid kompleksinə rahat gediş-gəlişin təmini məqsədilə ölkə başçısı İlham



Əliyevin tapşırığı əsasında əraziyə iki istiqamətli yol çəkilmişdir.

Təmir-tikinti işləri ətraf ərazilərdə də sürətlə davam etdirilir. Məscid kompleksinə paralel yerləşən Həməzə Babayev küçəsi 12, 13, 14, 15, 16, 17, 19, 20 və 21 sayılı binaları əhatə edən ərazidə müasir üslubda nümunəvi məhəllələr salınır. Həmin binalarda girişlər, mərtəbələrarası hissələr, pilləkənlər təmir olunmuş, mənzillərin pəncərələri yenisi ilə əvəz edilmişdir. Binaların fasad hissəsi müasir tikinti materiallarından istifadə olunmaqla əsaslı təmir edilmişdir. Bundan əlavə, ətrafda yerləşən 13, 14, 15, 16, 17 və 19 sayılı binalarda girişlər təmir olunmuş, pəncərələr yenisi ilə əvəz edilmiş, digər təmir işləri uğurla davam etdirilmişdir. Hazırda 6-cı mikrorayonda – İlqar Cümşüdoğ küçəsində 15 və 15A sayılı evlərin əsaslı təmir işləri sürətlə davam etdirilir. Bundan əlavə, Svetlana Məmmədova küçəsində 201, 203, 205 və 207 sayılı yaşayış evlərinin, həmçinin Üzeyir Hacıbəyov küçəsində 2a, 4b və 6 sayılı evlərin fasadlanma prosesi başa çatdırılmışdır. Ərazidə yollara müasir tələblərə cavab verən asfalt örtük də döşənmişdir. Həmçinin, akademik Zərifə Əliyeva adına Göz Xəstəlikləri İnstitutunun qarşısındakı yol əsaslı təmir edilmişdir.

Rayonda görülən sakinlər tərəfindən də yüksək dəyərləndirilir. 9 mikrorayonda – Adil Məmmədov küçəsində yerləşən 34, 69, 71, 73, 75, 77, 81 və 87 sayılı binanın sakinləri Binəqədi RİH-ə ünvanlıcaqlıq minnətdarlıq məktubunda rayonda həyata keçirilən abadlıq-quruculuq işlərinə razılıqlarını ifadə edirlər. Təşəkkür məktubunda sakinlər «Təmiz Binəqədi» layihəsini dəstəklədiklərini diqqətə çatdırmışlar: «Rayonda həyata keçirilən yenidənqurma işlərini sayməqlə qurtarmaz. Atalar gözəl demişdir: «Görülən dağa nə bələdçi...» Bu gün rayonda görülən işlər, aparılan kadr islahatları olduqca təqdirəlayiq və vaxtında atılmış addımdır. Bunu söz olaraq deyil, yaxud da kimdənsə eşitməklə deyil, məhz gündüzlük həyatımızda, yaşadığımız ərazidə kommunal xidmətlərlə əlaqəli olaraq rastlaşdığımız məmur və işçilərlə ünsiyyətdə olduqda görürük».

Ümumiyyətlə, görülən işlərlə bağlı Binəqədi Rayon İcra Hakimiyyətinə xeyli təşəkkür məktubu daxil olur. Sakinlər abadlıq-quruculuq işlərinə və kommunal xarakterli problemlərin həlli-nə görə minnətdarlıqlarını bildirir, yaxın gələcəkdə Binəqədinin paytaxtın ən abad və müasir rayonlarından birinə çevriləcəyinə inanmalarını ifadə edirlər.

Yeni parklar sakinlərə mənəvi zövq verir

M. AĞAXANOV

Son illər Binəqədi rayonunda həyata keçirilən abadlıq-quruculuq işləri çərçivəsində yeni abad məhəllələr, parklar, xiyabanlar salınır. «Abad məhəllə» və «Təmiz Binəqədi» layihələri çərçivəsində mikrorayonlarda və qəsəbələrdə yeni istirahət parkları inşa olunur, küçələrə, məhəllədaxili yollara asfalt örtüyü döşənir. Lazımı avadanlıqlarla təchiz edilmiş müasir tipli «xeyir-şər» evləri inşa edilərək əhalinin istifadəsinə verilir.

Binəqədi Rayon İcra Hakimiyyətinin göstərişi əsasında 9-cu mikrorayonda həyata keçirilən kompleks quruculuq işləri xüsusilə diqqət çəkir. İlin əvvəlindən mikrorayonda başlanmış təmir-tikinti işlərinin nəticəsi olaraq ərazidə müasir tələblərə cavab verən üç yeni park salınmışdır. Oktyabrın 4-də həmin parklardan birinin açılış mərasimi olmuşdur. Mərasimdə Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Aygün Əliyeva, RİH başçısı Aparatının şöbə müdürləri və sakinlər iştirak etmişlər.

Bildirilmişdir ki, son illər Prezident İlham Əliyevin rəhbərliyi ilə respublikanın bütün rayonlarında olduğu kimi, Binəqədi rayonunda da genişmiqyaslı abadlıq və quruculuq işləri həyata keçirilir. «Təmiz Binəqədi» və «Abad məhəllə» sosial layihələri



çərçivəsində 9-cu mikrorayonda, Adil Məmmədov küçəsi 69 ünvanında yeni parkın açılışı da ərazidə yaşayan sakinlərin böyük sevincinə səbəb olmuşdur. Müasirliyi və abadlığı ilə seçilən parkın 1350 kvadratmetr ərazisində çəmənlik salınmışdır. Burada bir fontan, iki bəyaz söhbətqah, 24 işıq dirəyi, 20 oturmaq və 12 urna, habelə müasir idman qurğuları quraşdırılmışdır. Bundan əlavə, parkda 1000-dən çox yerli və Hollandiyadan gətirilmiş ağac və gül kolları, 165 ədəd «Jasmin» sarmaşığı kolu, həmçinin «Jasmin» çətiri əkilmişdir. Ətrafdakı binaların birinci mərtəbədəki mənzillərinin gün işığından və yağış sularından qorunması üçün xüsusi güllüklər quraşdırılmışdır və bu da özlüyündə parka xüsusi gözəllik verir.

Aparılan abadlıq-quruculuq işlərini yüksək dəyərləndirən mikrorayon sakini Ramiz Əsgərov bizimlə söhbətində dedi: «Bir necə il əvvəl bu ərazilər acınacaqlı vəziyyətdə idi. Son iki ildə isə yollarımız əsaslı təmir olunub, hər tərəfdə abadlıq, təmizlik işləri həyata keçirilib. Yəni əvvəlki antisanitar vəziyyət həyata keçirildiyini vüquladı: «Ölkə başçısı cənab İlham Əliyevin rayona göstərdiyi diqqət və qayğı gətirib, bunun nəticəsidir ki, rayon sürətlə inkişaf edir, abadlaşır, küçələr əsaslı təmir olunur, hasarlara üzlük daşlar

vurulur. Müasir işıqlandırma sistemləri quraşdırılır, həmişəyaşıl ağac və dekorativ gül kolları əkilir, ətrafda çəmənliklər salınır. Rayon sakinləri adından belə gözəl parkın salınmasına görə əməyi olan hər kəsə minnətdarlığımızı bildiririk».

A. Məmmədov küçəsi 69 ünvanında yaşayan Səbinə Rzayeva da görülən işlərin razılıq doğurduğunu diqqətə çatdırdı: «9-cu mikrorayon Binəqədi rayonunun ən böyük yaşayış yerlərindən biridir. Son bir neçə ildə görülən işlər mikrorayonun simasını xeyli dəyərcədə dəyişib. Təkcə məhəllə sakinləri deyil, buraya qonaq gələn insanlar da abadlıq-quruculuq işlərini razılıqla qarşılayırlar. Parkın açılışında zəhmətli olan hər kəsə təşəkkür edirik».

«SMX-1646» – ümidlərin doğrulduğu ünvan

MAIL

Yerli icra hakimiyyəti orqanları arasında ilk olaraq Binəqədi RİH-də yaradılmış «Sakinlərin Mürciət Xidməti (SMX) -1646» öz fəaliyyətini uğurla davam etdirir. Rayon sakinlərinin qarşılaşdıqları problemlərin həlli istiqamətində operativ tədbirlər həyata keçirmək, vətəndaşlara göstərilən xidmətlərin səviyyəsini yüksəltmək məqsədi ilə yaradılmış bu ünsiyyət vasitəsi sakinlərin suallarının dərhal cavablandırılması və şikayət xarakterli müraciətlərinin qeydiyyata alınaraq icraata göndərilməsi baxımından müntəzəqi xidmət növüdür. İnsanlar yazılı müraciət etmədən və icra hakimiyyəti

nə gəlmədən bu xidmətdən bəhrələnməklə problemləri bəzədə məlumat vermək imkanına malikdirlər.

«1646» telefon nömrəsinə daxil olan müraciətlərin statistikasına xidmətdən istifadə edən vətəndaşların sayının günü-gündən artdığını göstərir. Sentyabr ayında daxil olan zənglərin statistikasını öyrənmək üçün SMX-nin rəisi Anar Səfərova müraciət etdik. Sorğuya cavab olaraq bildirildi ki, 2014-cü ilin sentyabr ayı ərzində xidmətə 2587 zəng daxil olmuşdur. Cavablandırılmış zənglərin sayı 2274, bəzədən cavablandırılan zənglərin sayı 1766, yaradılan əks əlaqələrin sayı 772, 1 operator üzrə zənglərin orta sayı 81, tərtib edilən şika-

yət vərəqələrinin sayı 508 olub: «Xidmətə daxil olmuş şikayət xarakterli müraciətlərin 508-nin icrası təmin edilib. O cümlədən 441 şikayəti tam həllini tapıb, 11-i qismən həll edilib, 46-sına müvafiq izahat verilməklə həll edilib, 10 müraciətin həlli icraatdadır».

Xidmət rəisi bildirdi ki, müraciətlərin 274-ü su və kanalizasiya, 79-u lift problemləri, 55-i qaz, 17-si elektrik təchizatı, 37-si zibil və tullantılar, 19-u yolların yarırsız olması, 12-si yaşllaşdırma məsələləri, 15-i isə sakinləri narahat edən digər məsələlərə əlaqədar olub.

A. Səfərov ötən ay ərzində xidmətə 30 təşəkkür müraciətinin də daxil olduğunu diqqətə çatdırdı.

Mikrorayonlarda abadlıq işləri davam etdirilir

MƏHƏBƏT ORUCOV

Binəqədi rayonunda abadlıq-quruculuq və yenidənqurma işlərinin uğurla həyata keçirilməsində, əhalini qayğılandırın bəzi problemlərin həllində Mənzil Kommunal Təsərrüfat Birliyi (MKTB) də yaxından iştirak edir. Bakı şəhərinin və onun qəsəbələrini sosial-iqtisadi inkişafına dair Dövlət Proqramına müvafiq olaraq rayonun 6, 7, 8 və 9-cu mikrorayonlarında, habelə MKTB-nin xidməti ərazisi sayılan digər yaşayış massivlərində həyata keçirilən təmir-tikinti işləri sakinlər tərəfindən rəğbətə qarşılanır.

Son illər Binəqədi rayonunun qəsəbələrində, mikrorayonlarında və digər yaşayış məntəqələrində genişmiqyaslı abadlıq-quruculuq işlərinə start verilmiş, «Abad məhəllə» layihəsinin gerçəkləşdirilməsinə başlanılmışdır. Görülən işlər sayəsində köhnə, baxımsız məhəllələrin görkəmi tanınmaz dərəcədə dəyişmiş, insanlarda böyük razılıq doğuran yeni istirahət guşələri yaradılmış, ya-

şılıqlar salınmışdır. Həmin məhəllələrdəki yaşayış binalarının fasadları yenilənmiş, giriş qapıları kodlaşdırılmış, həyətlərdə istirahət köşkləri, oturmaqalar, uşaqlar üçün əyləncə qurğuları quraşdırılmışdır. Bəzi məhəllələrdə inşa edilmiş müasir tipli "xeysər" evləri zəruri avadanlıqla təchiz edilərək sakinlərin istifadəsinə verilmişdir.

I Avropa Oyunlarına hazırlıq ərafəsində Binəqədi rayonunda icrasına start verilməmiş, habelə MKTB-nin sosial layihəsi çərçivəsində yaşayış evlərinin həyətlərinin, məhəllələrin, küçələrin daha təmiz və səliqəli saxlanılması üçün ciddi tədbirlər həyata keçirilir. Binəqədi Rayon İcra Hakimiyyətinin sifariş və MKTB-nin təşkilatçılığı ilə 6, 7, 8 və 9-cu mikrorayonlarda küçələrə və məhəllədaxili yollara asfalt örtüyü döşənmiş, müasir küçə fənərləri, yeni dayanacaq quraşdırılmış, ərazidəki binaların fasadları təmir olunmuş, çardaqları müasir tələblərə uyğun yenidən qurulmuşdur. Təkcə bu ilin avqust-sentyabr aylarında Bakı Şəhər Mənzil



Kommunal Təsərrüfat Departamentinin (MKTD) sifarişində 102 sayılı Mənzil Kommunal İstismar Sahəsinin (MKİS) ərazisində – Ziya Bünyadov prospekti boyunca 19, 21, 9/5, 23, 11, 11b, 56, 13 kooperativ, «Azərıtifaqa» məxsus 9, Xəzər Dəniz Gəmiçiliyi İdarəsinin məxsus 7 və 7a sayılı binalarda üzləmə işləri davam etdirilmişdir.

Binəqədi Rayon Mənzil Kommunal Təsərrüfat Birliyindən verilən məlumata görə, ötən müddətdə 102 saylı

MKİS-in ərazisində Ə.Naxçıvani küçəsi 27, 28 və 29 sayılı binalarda üzlənmə işləri davam etdirilmişdir. Həmin ünvanda yerləşən 6 sayılı binada əsaslı təmir işləri həyata keçirilmişdir. Bundan əlavə, fiziki şəxs Etibar Zahidovun evində, 108 və 79 sayılı MKİS-lərin ərazisində, H.Babaşov 15 və S.Məmmədova küçəsi 201, 203, 207, Ü.Hacıbəyov küçəsi 2a (R.Behbudov 1a, 1b, İ.Cümşədov küçəsi 15) sayılı binalarda əsaslı təmir işləri davam etdirilmişdir.

Binaların girişlərində də təmir işləri diqqət mərkəzində saxlanılmışdır. Hazırda «Azərsənaye İnşaat» MMC Ə.Naxçıvani küçəsində 27, 28 və 29 sayılı binaların girişlərinin piləkənlərinin üzlənməsi işini davam etdirir. Bununla yanaşı, Azadlıq prospektində 167, 187, 191, 194/34 sayılı binaların girişlərinin əsaslı təmiri davam etdirilir. 8-ci mikrorayon ərazisində İ.Dağşov küçəsi 91 və 91a sayılı binaların girişlərində təmir işləri sona çatdırılmış, 6-cı

mikrorayonda – Ə.Əlixanov küçəsi 89 sayılı binanın girişində təmir işlərinə başlanılmışdır. «Global Konstruksion» şirkəti tərəfindən Z.Bünyadov prospekti boyunca yerləşən binaların çardaqlı dam örtükləri əsaslı təmir edilmişdir. Bundan əlavə, 6-cı mikrorayonda yerləşən Ü.Hacıbəyov küçəsi 2a, 4b, R.Behbudov küçəsi 1a, 1b, İ.Cümşədov küçəsi 15, S.Məmmədova küçəsi 201, 203, 207 ünvanlarında yerləşən binalarda çardaqlı dam örtüklərinin quraşdırılmasına başlanılmışdır. Hazırda 7-ci mikrorayon ərazisində – A.Kunanbayev küçəsində 3a sayılı binanın yumşaq dam örtüyünün təmiri aparılır.

Binəqədi Rayon Mənzil Kommunal Təsərrüfat Birliyindən verilən məlumatda həmçinin bildirilir ki, «Palitra» firması tərəfindən 92 sayılı MKİS-nin ərazisində – 9 (A.Məmmədov küçəsi 69 sayılı kooperativ) və 8-ci mikrorayonlarda (N.Nərimanov küçəsi 85, 77), habelə Azadlıq prospektində yerləşən 28 və 30 sayılı binaların həyətlərində və prospekt boyunca yol kənarlarının abadlaşdırılması, gül-çiçək və ot örtüyünün salınması işləri davam etdirilmişdir. 84 sayılı İxtisaslaşdırılmış Tikinti Sahəsi isə N.Nərimanov küçəsi 85 və 24 sayılı binaların həyətlərini abadlaşdırılmasına başa çatdırmışdır.


Sona onu da bildirik ki, adı çəkilən podratçı təşkilatlar bəzi ünvanlarda işlərini zəif təşkil etmiş və nəticədə müəyyən ləngimələrə yol vermişdir.

1 sayılı MKİS müsabiqənin qalibi adını qazandı

Binəqədi Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə "Təmiz Binəqədi" sosial layihəsi çərçivəsində elan edilmiş "Ən təmiz Mənzil Kommunal İstismar Sahəsi" (MKİS) müsabiqəsinə yekun vurulmuşdur. Binəqədi RİH başçısının I müavini, müsabiqənin münəfiqlər heyətinin sədri İlqar Süleymanovun, müavinlərin, Aparatın şöbə müdirlərinin və kütləvi informasiya vasitələrinin nümayəndələrinin iştirak etdiyi tədbirdə müsabiqənin əsas mükafatına 8-ci mikrorayonda yerləşən 1 sayılı Mənzil Kommunal İstismar Sahəsinin (MKİS) kollektivi layiq görülmüşdür.

"Təmiz Binəqədi" sosial layihəsi çərçivəsində keçirilən müsabiqəyə rayonda fəaliyyət göstərən 15-ə MKİS iştirak etmişdir. Xatırladaq ki, I Avropa Oyunları ilə əlaqədar rayonda həyata keçirilən abadlıq və quruculuq işlərinin daha intensiv şəkildə davam etdirilməsi və bu prosedə sakinlərin də iştirakının təmini məqsədi ilə "Təmiz Binəqədi" sosial layihəsinə start verilmişdir. Layihənin uğurla həyata keçirilməsi üçün Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müvafiq sərəncamı ilə Tədbirlər Planı tərtib edilmiş və müvafiq komissiya yaradılmışdır. Layihə çərçivəsində abadlıq-quruculuq işlərinin stimullaşdırılması üçün "Ən təmiz obyekt", "Ən təmiz uşaq bağçası", "Nümunəvi səhiyyə müəssisəsi", "Ən təmiz məktəb", "Ən təmiz fərdi ev", və "Ən təmiz MKİS" müsabiqələri elan edilmişdir. Həmin müsabiqələrin əksəriyyətinə yekun vurulmuş və qaliblər qiymətli hədiyyələrlə mükafatlandırılmışdır.

"Ən təmiz MKİS" müsabiqəsinin qalibi adını qazanan 1 sayılı Mənzil İstismar Sahəsinin rəisi Mahmud Həsənov qəzetimizə açıqlamasında bildirmişdir ki, rayonda abadlıq-quruculuq və yenidənqurma işlərinin uğurla həyata keçirilməsində, əhalini qayğılandırın problemlərin həllində digər qurumlarla yanaşı, rayonun Mənzil Kommunal Təsərrüfat Birliyi (MKTB) də yaxından iştirak edir: "Birlik iyul ayının 1-dən start götürmüş "Təmiz Binəqədi" layihəsi çərçivəsində üzərinə düşən vəzifələri layiqincə yerinə yetirməyə çalışır. Ötən müddətdə qurumun nəzarət etdiyi ərazilərdə – 6, 7, 8 və 9-cu mikrorayonlarda genişmiqyaslı abadlıq işlərinə başlanılmışdır. Görülən işlər nəticəsində köhnə, baxımsız məhəllələrin görkəmi



tanınmaz dərəcədə dəyişmiş, insanlarda razılıq doğuran istirahət guşələri yaradılmış, yaşıllıqlar salınmışdır. Məhəllələrdəki yaşayış binalarının fasadları yenilənmiş, giriş qapıları kodlaşdırılmışdır. Həyətlərdə istirahət köşkləri, oturmaqalar, uşaqlar üçün əyləncə qurğuları quraşdırılmışdır".

Müəssisə bildirmişdir ki, "Təmiz Binəqədi" layihəsinin prioritet istiqamətlərdən biri də ekoloji durumun yaxşılaşdırılmasına yönəlməmiş tədbirlər həyata keçirməkdir. Bu məqsədlə Binəqədi rayonundakı mövcud qəsəbə və mikrorayonlarda, küçə və məhəllələrdə, park və xiyabanlarda təmizlik işləri həyata keçirilir.

"Ən təmiz MKİS" müsabiqəsinin şərtlərini xatırladan M.Həsənov müsabiqədə rayon ərazisində fəaliyyət göstərən bütün mənzil kommunal istismar sahələrinin iştirak etdiyini vurğulamışdır: "Müsabiqə zamanı ərazinin təmizliyi və məişət tullantılarının qrafikə uyğun daşınmasının vəziyyəti; yaşıllıq və çəmən örtüyünə qulluğun təşkili; quraşdırılmış idman və əyləncə avadanlıqlarının, həmçinin oturmaqaların, işq dirəklərinin qorunması, bu istiqamətdə əhali arasında maarifləndirmə işlərinin təşkili; məişət tullantılarının meydançaların və konteynerlərin istismar vəziyyəti; yaşayış binalarının girişlərinin və piləkənlər qəfəslərinin təmizliyi, həmçinin istismara yararlılığı; ərazidə mövcud olan ticarət obyektlərinin ətrafının təmiz saxlanması; MKİS-in təşkilatçılığı ilə

binaların həyətyanı sahəsində sakinlərin iştirakı ilə iməciliklərinin təşkili; qurumun ərazisində yaşayan 10 nəfər sakinin MKİS-in işinə münasibəti əsas meyar kimi götürülmüşdür. Görünür, müsabiqənin münəfiqlər heyəti bu tələblərə cavab verdiyimiz üçün bizi qalib hesab etmişdir".

Rəhbəri olduğu MKİS-in fəaliyyətindən söz açan M.Həsənov hazırda əksər ərazilərdə yollara asfalt örtüyünün döşəndiyini və təmir işlərinin sürətlə davam etdirildiyini diqqətə çatdırmışdır. Onun sözlərinə görə, son aylarda mikrorayon ərazisində cari təmir işlərinə başlanılmışdır: «MKİS-in tabeliyində olan 21 sayılı beşmərtəbəli yaşayış binasının həyətidə abadlıq işləri həyata keçirilmiş, binanın qarşısından keçən məhəllədaxili yol təmir edilərək ətrafına asfalt döşənmişdir. Ümumiyyətlə, MKİS 1969-1971-ci illərdə tikilərək istismara verilmiş 27 ədəd çoxmərtəbəli yaşayış binasına xidmət edir. Ötən müddətdə 3 ədəd 16 mərtəbəli və 2 ədəd 9 mərtəbəli binada təmir işləri həyata keçirilmişdir. Eyni zamanda, binaların həyətlərində insanların rahatlığı üçün müasir söhbətgahlar tikilmiş, 80 oturmaq, 61 ədəd urna qoyulmuşdur. Gənclərin asudə vaxtının səmərəli təşkili məqsədi ilə ərazidə 2 ədəd mini-stadion inşa olunmuş, 4 yerdə sakinlərin istifadəsi üçün idman qurğuları və uşaqlar üçün əyləncə elementləri quraşdırılmışdır. Abad məhəllələrdə salınmış parklarda fəvvarə və şalələ kompleksini inşa olunmuş, çoxlu

sayda ağac və gül kolları əkilibmişdir. Yaradılmış bu gözəlliyin qorunub saxlanması üçün hər gün tərəfimizdən qazon sahəsinə və ağaclara aqrotexniki qulluq göstərilir, vaxtı-vaxtında suvarma və biçim işləri aparılır. Ötən aylarda ərazidə təhlükəli ağaclar ləğv edilmiş və quru ağacların yerinə müxtəlif növ ağac tingləri əkilibmişdir. Bundan başqa, ərazinin təmiz və səliqəli saxlanması məqsədi ilə xidməti 6500 kvadratmetr sahəyə asfalt döşənmişdir. Sakinlər tərəfindən yollara basdırılmış müxtəlif maneələr sökülərək ləğv edilmiş, məhəllədaxili ərazilərə yeni asfalt örtüyü döşənmiş, 8 yerdə sürətməhdudlandırıcı asırımlar quraşdırılmışdır. Həyətlərin işıqlandırılmasına da xüsusi diqqət yetirilir. Bu günədək ərazidə 100-ə yaxın işıq dirəyi quraşdırılmışdır və bu işlər davam etdirilir. Müəyyən səbəblərdən səradsan çıxan avadanlıqlar dərhal yeniləri ilə əvəz edilir. Müntəzəm olaraq ərazidə quraşdırılmış fəvvarə və şalələ kompleksinə xidmət göstərilir. Ərazinin təmiz saxlanması xüsusi nəzarətdədir. Həftə ərzində iri həcmli tullantılar yığılaraq Balaxanı poliqonuna daşınır. Hazırda xidməti ərazidə 2 ədəd müasir zibil tullantıları meydançası mövcuddur. Bir qayda olaraq, həftənin şənbə günləri xidməti ərazidə təmizlik aksiyaları keçirilir".

M.Həsənov «Təmiz Binəqədi» layihəsi əsasında hazırlanmış bildiriş və bukletlərin əməkdaşlar vasitəsilə sakinlərə paylandığını da diqqətə çatdırmışdır.

Qışa hazırlıq: köhnə avadanlıqlar yenilənir

MƏL

Binəqədi rayon təsərrüfatının 2014-2015-cü illərin payız-qış mövsümünə hazırlığı uğurla davam etdirilir. Rayon icra hakimiyyəti başçısının müvafiq sərəncamı ilə qurumlara payız-qış mövsümünə ciddi şəkildə hazırlaşmaq tapşırığı verilib.

Rayon icra hakimiyyətinin Təsərrüfat şöbəsindən qəzetimizə verilən məlumata görə təkcə sentyabr ayında Binəqədi rayonu ərazisində 1132 ünvanda su və kanalizasiya şəbəkəsində qazaların qarşısı alınmış, 238 metr su, 205 metr kanalizasiya xətti dəyişdirilib, 10592 metr kanalizasiya xətti isə təmizlənilib.

Qışa hazırlıq məqsədi ilə xüsusilə yaşayış binalarının qaz təchizatı istiqamətində işləri sürətləndirmək tapşırığı verilib. Belə ki, Binəqədi Qaz İstismar Sahəsinin ərazisində ümumilikdə 5290 metr qaz xətti çəkilib, 519 ədəd smart-kart tipli saygac quraşdırılıb.



Fəsilələrin dəyişilməsi ilə havaların soyuması ilə əlaqədar insanları rahat edən əsas məsələlərdən biri də istiliklə bağlı olur. Bunu nəzərə alaraq rayonda istilik sisteminin yaxşılaşdırılması ilə bağlı ciddi işlər görülür. Rayon İstilik Sistemlərinin İstismar Sahəsi (İSİS) tərəfindən müvafiq tədbirlər reallaşdırılır, müxtəlif diametrlə köhnə borular dəyişdirilir, istismar müddətini başa vurmuş siyirtmələr, nasos mühərrikləri yeniləri ilə əvəz olunur, qazanxanalar işlək vəziyyətə gətirilir. Eyni zamanda, yaşayış binalarının aşağı paylayıcı istilik sistemlərində lazımı təmir işləri aparılır.

Rayon sakinlərinin istilik təchizatının yaxşılaşdırılması istiqamətində də müvafiq tədbirlər həyata keçirilir. Dövlət Proqramı çərçivəsində müxtəlif diametrlə 1.653 metr istilik xətti, 7 ədəd siyirtmə dəyişdirilmiş, 196 ədəd siyirtmələr

cari, 20 ədəd siyirtmə əsaslı təmir olunmuşdur. 8 qazanxana və 11 istilik məntəqəsi hidravlik təzyiqlə yoxlanılmış, 20 ədəd qazan mexaniki üsulla təmizlənməmiş, 4 nasos əsaslı təmir olunmuş, müxtəlif diametrlə 156 metr dik dayaqlar bərpa edilmişdir.

Bugünədək istilik xətlərində 85 metr boru, 41 ədəd siyirtmə dəyişdirilib, 10 ədəd ventillər, 456 ədəd siyirtmə təmir edilmiş, aşağı paylama xəttində 14 metr boru bərpa edilmiş, 240 metr boru yenisi ilə əvəzlənib. Həmçinin 221, 231, 337, 338 və 340 sayılı qazanxanalarda cari təmir-bərpa işləri aparılıb.

Rayon sakinlərinin elektrik enerjisi təchizatının yaxşılaşdırılması tədbirləri də diqqət mərkəzindədir. Payız-qış mövsümünə hazırlıq məqsədi ilə rayonda əhalinin fasiləsiz və sabit elektrik enerjisi ilə təmin edilməsi istiqamətində ciddi işlər görülüb. "Bakeləktrixşəbəkə" ASC-nin Binəqədi rayon Elektrik Təchizat İdarəsi mövsümlə əlaqədar bir sıra işlər

görülmüş, köhnə kabel xətləri və avadanlıqları yenisi ilə əvəz edilib. Rayonda mövcud olan yarımstansiyalarda yeni transformatorlar qoyulmuş və müxtəlif ərazilərdə hava xətləri yenilənib. Bu məqsədlə qəsəbələrdə 3 ədəd 400 kilovatt gücündə yeni transformatorlarla əvəz olunub. Həmçinin, 5 ədəd 630 kilovatt, 1 ədəd 100, 1 ədəd 1000 kilovatt gücündə transformator, 3 ədəd 0,4 kv-tluq paylayıcı şkaflar quraşdırılıb, yaşayış binalarında 3 ədəd paylayıcı lövhə dəyişdirilib. 1000 metr yüksək gərginlikli hava xətti, 380 metr 0,4 kv-tluq, 750 metr 10 kv-tluq kabel xətləri çəkilərək istismara verilmişdir.

6, 7, 8 və 9-cu mikrorayonlarda, Biləcəri, Binəqədi və Sultutəpə qəsəbələrində, Z.Əliyeva adına parkda yararsızlaşmış 214 ədəd lampa, 72 ədəd drossel, 358 metr yanmış kabel dəyişdirilib.

Xalq öz qəhrəmanlarını tanımalıdır

ESMİRA

Binəqədi rayon sakini Əli Babayev keçmiş sovet ordusunun Əfqanıstanda keçirdiyi hərbi əməliyyatlarda və Qarabağ müharibəsində fədakarcasına döyüşüb. O, vətənpərvər, doğma yurdunu, torpağını ürəkdən sevən bir insandır. Ə.Babayev hələ Əfqanıstanda göstərdiyi qəhrəmanlıqlara görə Rusiya Federasiyası Müdafiə Nazirliyinin medalı ilə təltif olunub.

1960-cı ildə Şəmkir rayonunda anadan olan müsahibimiz 1979-cu ildə hərbi xidmətə çağırılıb. Belarusda hazırlıq keçdikdən sonra hərbi xidmətini Əfqanıstanda davam etdirib: "Bir il 6 ay Əfqanıstanda hərbi xidmətdə oldum. Tankçı idim. Ən ağır döyüşlərdə iştirak etmişəm. Döyüşlərin əsas hissəsi Sayrapur qəsəbəsində olurdu. Orada mənimlə birlikdə həmvətənlərim Akif Bağlanov və Nadir Ələkbərov da var idi. Sayrapur döyüşlərində çoxlu sayda yaralanıblar və ölənlər oldu. Həmin vaxt başımdan və ayağımdan ağır yaralandım, bir müddət Özbəkistandakı hospitaların birində müalicə olundum. 2-ci

qrup Əfqanıstan müharibəsi əliyəm. Çox əzab-əziyyətdən sonra 1981-ci ildə Vətənə qayıtdım. Məni tanıyanlar sağ olduğuma inana bilmirdilər. O od-alovun içindən sağ çıxmaq həqiqətən möcüzə idi".

Azərbaycana qayıtdıqdan sonra ticarət texnikumuna daxil olan Ə.Babayev sonralar mebel mağazasında işləyib. O, 1998-ci ildən Binəqədi rayonunda yaşayır. Müsahibimin sözlərinə görə, 4500-dən çox Əfqanıstan müharibəsi veteranları Qarabağ müharibəsində də vuruşub. Veteranlardan 224-ü şəhid olub, 462-si yaralanıb, 7-si isə Milli Qəhrəman adına layiq görülüb: "1988-ci ildən başlayaraq ermənilərin azərbaycanlıları Dağlıq Qarabağdan, eləcə də Qərbi Azərbaycan torpaqlarından zorla, silah gücü ilə çıxarmaları hər bir azərbaycanlı kimi, Əfqanıstanda vuruşmuş oğulları da narahat edirdi. Doğma yurdumuzu, Vətənimizi qorumaq lazım idi. Beləcə, 1994-cü ildə cəbhəyə yollandıq. 42 nəfərlən ibarət heyətə Gədəbəy yaxınlığında gedən döyüşlərdə iştirak edirdik. Komandirimiz Cahangir Rüstəmov qəhrəmancasına şəhid oldu. Biz atəşkəs elan olu-



nan günə qədər var gücümüzlə döyüşdük, çoxlu sayda şəhid verməyimizə baxmayaraq, hər birimiz Vətən uğrunda canımızı fəda etməyə hazır idik".

Əli Babayev bildirdi ki, Azərbaycanın vətənpərvər igidləri bu gün düşmənlə layiqli cavab vermək əzmindədirlər: "Torpaqların 20 faizi işğal altında olan bu ölkənin fəhləsi də, ziyalı da hər zaman düşməne qarşı vuruşmağa hazır olmalıdır. Vətəni canından artıq sevən igidlərimiz Ali Baş Komandanın əmri ilə silaha sarılıb gənc əsgərlərlə birlikdə torpaqlarımızı azadlığı uğrunda mübarizədə iştirak etməyə hazırdırlar. Bu, bizim üçün şərəfdir".

Veteran döyüşçü ulu öndər Heydər Əliyevin 1993-cü ildə

xalqın istəyi ilə hakimiyyətə qayıdırdı. Bütün gücümüzü bu cənnət diyarı göz bəbəyimiz kimi qorumaq, onun inkişafı üçün əlimizdən gələni etməliyik. Gələcəyimiz olan gənc nəslə vətənpərvər ruhda təbiiyət etməliyik. Azərbaycanın bütövlüğü uğrunda canlarından keçən şəhidlərimiz gənclərimiz üçün örnəkdir. Hər bir Azərbaycan vətəndaşı qəhrəmanlarını tanımalı, onların keçdiyi həyat yolunu öyrənməlidir. Vətənimizin müdafiəsi uğrunda canından, qanından keçən qəhrəmanlarımız bizim qürurumuzdur. Birliyin əsas işi gənclərlə bağlıdır. Gənclər arasında hərbi-vətənpərvərlik təbiiyətini aşılamaq ən ümdə məsələlərdən biridir. Təlim-təbiiyət, təhsil müəssisələrində, mətbuatda, cəmiyyətdə hərbi-vətənpərvərlik təbiiyətini təbliğ, ordu, şəhidlər, milli qəhrəmanlar barədə müxtəlif yönümlü söhbətlər aparılmalıdır. Bununla bağlı Binəqədi Rayon İcra Hakimiyyəti və "Əfqanıstan Veteranları" İctimai Birliyinin Binəqədi rayon şöbəsinin birgə təşkilatçılığı ilə mütəmadi olaraq müxtəlif tədbirlər və görüşlər keçirilir".

torpağımızı qorumaq bizim vətəndaşlıq borcumuzdur. Bütün gücümüzü bu cənnət diyarı göz bəbəyimiz kimi qorumaq, onun inkişafı üçün əlimizdən gələni etməliyik. Gələcəyimiz olan gənc nəslə vətənpərvər ruhda təbiiyət etməliyik.

Azərbaycanın bütövlüğü uğrunda canlarından keçən şəhidlərimiz gənclərimiz üçün örnəkdir. Hər bir Azərbaycan vətəndaşı qəhrəmanlarını tanımalı, onların keçdiyi həyat yolunu öyrənməlidir. Vətənimizin müdafiəsi uğrunda canından, qanından keçən qəhrəmanlarımız bizim qürurumuzdur. Birliyin əsas işi gənclərlə bağlıdır. Gənclər arasında hərbi-vətənpərvərlik təbiiyətini aşılamaq ən ümdə məsələlərdən biridir. Təlim-təbiiyət, təhsil müəssisələrində, mətbuatda, cəmiyyətdə hərbi-vətənpərvərlik təbiiyətini təbliğ, ordu, şəhidlər, milli qəhrəmanlar barədə müxtəlif yönümlü söhbətlər aparılmalıdır. Bununla bağlı Binəqədi Rayon İcra Hakimiyyəti və "Əfqanıstan Veteranları" İctimai Birliyinin Binəqədi rayon şöbəsinin birgə təşkilatçılığı ilə mütəmadi olaraq müxtəlif tədbirlər və görüşlər keçirilir".

Azərbaycan idmanına töhfələr verən veteran gimnast

ESMİRA

Xarici görünüşünə görə dünyaşöhrətli kino ulduzlarına bənzərən Leyla Sadıqova bədi gimnastika ilə uşaq yaşlarından məşğul olub. Həndbolla məşğul olan, idman ustası adını qazanaraq SSRİ yığma komandasının tərkibində oynayan anası Valide xanım qızını "Neftyanik" idman cəmiyyətinin gimnastika bölməsinə yazdırıb.

Azyaşı Leyla ilk günlərdən bütün tapşırıqları vaxtında və düzgün icra edərək məşqçilərin diqqətini cəlb edib. Biləcəri qəsəbəsində yaşayan Leyla Sadıqovanın çıxış etdiyi ilk yarış şəhər birinciliyi olub. O, bu yarışda mükafatlayıq yer tutub. Bu nəticə istedadlı gimnastı daha da ruhlandıraraq, onun bu idman növünə olan həvəsini artıraraq. Sonralar Leyla daha çox yarışda qüvvəsini sınayıb və yüksək ustalıq qazanıb. Gənc gimnast sonralar məşqlərini "Burevestnik" idman cəmiyyətində davam etdirib. Dəfələrlə Azərbaycan çempionu adını qazanan perspektivli gimnast alətlər icrası və texnikaya görə həmkarlarından fərqlənib.

Azərbaycan Dövlət Bədəni Təbiiyət və İdman İnstitutunu (indiki Azərbaycan Dövlət Bədəni Təbiiyət və İdman Akademiyası – ADBTİA) bitirdikdən sonra Leyla Sadıqova karyerasını müəllim kimi davam etdirib. O, Azərbaycan Dövlət Konservatoriyasının idman kafedrasında müəllim işləyib, bir müddət əcnəbi ölkələrdə məşqçi kimi fəaliyyət göstərib.

2000-ci ildən ADBTİA-da işləyən Leyla Sadıqova elmi-pedaqoji fəaliyyətlə də münəzzəm məşğul olur. O, hazırda akademiklərin "Gimnastikanın nəzəriyyəsi və metodikası" kafedrasının baş müəllimi və aparıcı mütəxəssisidir. Təcrübəli məşqçi Gənclər və İdman Nazirliyinin və ADBTİA-nın təşkil etdiyi elmi-praktik konfranslarda mütəmadi

olaraq müxtəlif mövzularda məruzələr edir. İndiyədək 17 məqaləsi, dərəcələri və proqramları dərc olunub.

Müsahibimiz son illər ölkəmizdə idmanın digər növləri ilə yanaşı, gimnastikanın da sürətli inkişafından söz açıdı və bu sahədə əldə olunan uğurları yüksək qiymətləndirdi: "Res-



publikada idman yüksək sürətlə inkişaf edir. İdmançılarımız müxtəlif mötəbər yarışlarda iştirak edərək medalları qazanırlar. Bu, bizim hamımızı sevindirir. Xüsusilə qeyd etmək istədim ki, respublikada bədi gimnastika yüksələn xətlə inkişaf edir. Azərbaycan Gimnastika Federasiyasının prezidenti Mehriban xanım Əliyevanın səmərəli və məqsədyönlü fəaliyyəti nəticəsində idmanın bu növü ölkəmizdə populyarlaşmış, uşaq, yeniyetmə və gənclərin gimnastika bölmələrinə axını artmışdır. Tez-tez müxtəlif gimnastika zallarına baş çəkərik. Hiss olunur ki, kiçikyaşlı uşaqlar bu idman növünə böyük həvəslə yanaşırlar. Sözsüz ki, idmanla məşğul olan uşaqlar daha sağlam olurlar. Bütün bunlarla yanaşı, peşəkar idmanda etdiyi idmançılarımız da formalaşır".

Müsahibimiz Binəqədi rayonunda həyata keçirilən genişmiqyaslı abadlıq-quruculuq işlərindən də söhbət açdı: "Son vaxtlar Binəqədi rayonunda aparılan abadlıq-quruculuq işləri göz oxşayır. Problemlərin həlli yolunda uğurlu addımlar atılır. Rayonda böyük canlanma hiss olunur. Bütün bunlar hər bir kəsin ürəyincədir. Sakinlərin əsudə vaxtlarını səmərəli keçirmələri üçün lazımı şərait yaradılır. Bizim borcumuzdur ki, yaradılanları qoruyaq və qədrini bilək".

→ sizin kitab rəfiniz


Sunami: təbii fəlakət, yoxsa əsrlər boyu hazırlanan planın nəticəsi?!

Müzahim İsmayilzadə 1958-ci ildə Gədəbəy rayonunun Nərimankənd kəndində anadan olub. Bakı Dövlət Universitetinin tarix fakültəsinin məzunudur. İsmayilli tarix diyarında muzeyində, Azərbaycan Texniki Universitetində çalışıb. "Ədəbiyyat qəzeti", "Həyat", "Xalq qəzeti", "Respublika" qəzetində məsul vəzifələrdə işləyib. 2009-cu ildə bələdiyyə seçkilərində Binəqədi rayonunun Rəsulzadə bələdiyyəsinə üzv seçilib. YAP üzvüdür. "Araz", "Qızıl qələm" media mükafatları laureatı, Azərbaycan Yazıçılar və Jurnalistlər birliklərinin üzvüdür. Ədəbi yaradıcılığa "Ədəbiyyat və incəsənət" qəzetində çap olunan şeirləri ilə başlayıb. "Yol", "Bir", "Dünyanın axırı-yaşadığımız", "Yaşaya bilmədiyimiz illər", "Arazdan Yeniseyə" kimi şeir, hekayə, povest və roman kitablarının müəllifidir. Əsərləri bir sıra xarici dillərə tərcümə olunub.

Bu yaxınlarda müəllifin "Sunami" adlı romanı çapdan çıxıb. Əsərin mövzusu 1988-ci ilin əvvəllərində soydaşlarımızın öz ata-baba ocaqlarından deportasiyası, rus DTK-nın "Daşnakçıyın" partiyası ilə birlikdə Sumqa-

yıta törətdikləri təxribat təşkilidir.

Romanın yazılması və bədii xüsusiyyətləri haqqında söhbət açarkən müəllif qeyd etdi ki, illərin arxasından gəriyə boylananda ilk növbədə yaddaşımıza böyüyüb boyay-baş çatdıqımız kəndimiz və onun adamları düşürdü. Kəndimizdə "göyçülilərdə" yəni hər nəsil vardı – çox sadə, zəhmətkeş, istiqanlı idilər. Bizə elə gəlirdi ki, onlar da elə bineyi-qədimdən bizim kənddə olublar. Ancaq son demə, onlar 1948-ci ildə Ermənistanın – doğma torpaqlarımız İrəvandan deportasiya olunmuş soydaşlarımız imiş. O nəslin ağsaqqalı Musa kişinin ürəyi sözlə, bayatlarla dolu idi. Nədənə, nə ondan, nə də nəslin digər üzvlərindən bir dəfə də olsun doğma ocaqları Ağkilsədən nəyə görə qovulduqlarını eşitmədik. Sovet ideologiyasının tuğyanı etdiyi, DTK-nın ağızları yumduğu zamanlarda bəlkə də belə olmalı imiş... Qorxu və təzyiqlə altında saxta beynəlmilçilik və vətənpərvərliyi yaşatmaq, azadlıq və bərabərliyi tərənnim etmək, milli hissləri yerində boğmaq... kommunist partiyasının əsas



prinsipləri idi.

Vardəz Retrosyan Moskvada kütləvi tirajla çap olunan «Armyanskiye eskiz» kitabında yazırdı ki, guya Amerikadan gələn milyonçu Ermənistanın ucqar dağ kəndində ayaqyalın, şalvarı cırıq bir dığaya bir neçə dollar uzadı. Amma nə qədər kasıb olsa da, dığa bunu şəninə sığdırmayıb dollardan imtina edir. Sovetlər dönəmində hər il büdcədən dotasiyalar alan, ittifaq dağıldıqdan sonra isə üzünü Avropaya, okeanın o tayına tutan Ermənistan olub. Bunların arasında heç bir məntiq yoxdur.

Sunami təbii fəlakətə ən qorxuncu, ən dəhşətlişdir. 1988-ci ildən başlayaraq azərbaycanlıların Qərbi

Azərbaycandan – öz ata-baba ocaqlarından deportasiya edilməsi elə tsunami qasırgası ilə eynidir, bəlkə də ondan daha faciəvidir.

Bəs Azərbaycanda, konkret olaraq, Sumqayıtda ermənilərə qarşı təxribatın təşkilatçısı hansı məqsəd daşıyırdı? On minlərlə soydaşımızın didərgin düşməsi, öz tarixi məkanlarından qovulması dünya ictimaiyyətinə mənfəi reaksiya verə bilərdi, ona görə də bu təxribatı törətməklə regionda çaşqınlıq salmaq, işğoncə səhnələrini, şouları xarici kanallarda göstərməklə bəraət almaq lazım idi. Moskvada yazılan sənari və erməni hiyləsi...

Qəzəblənmiş, hiddətlənmiş, var-yoxunu, isti ocağını itirmiş kütləni hansı yola çəkən, qeyd-şərtsiz razı olacağı və bu psixoloji amildən istifadə olundu.

...Əsərdə ötən yüzilliyin 70-80-ci illərində Azərbaycanda, eləcə də Ermənistanın insanlığın həyat tərzini, iki millət arasındakı münasibətlər geniş əksini tapmışdır. Ermənistanın hər an ölüm təhlükəsi ilə üz-üzə dayanan soydaşlarımızdan fərqli olaraq, ermənilər Bakıda, ucqar bölgələrdə özlərini

rahat və sərbəst hiss edib, istədiklərini həyata keçirməyi bacarırdılar. Romanın süjet xəttində əsas simalardan olan ginekoloq Anahidin, fotoqraf Aram Qalstyanın obrazlarında bunları açıqca sezmək olar. İctimaiyyət nümayəndələrinin, KİV-lərin, partiya, sovet, hüquq-mühafizə orqanlarının hadisələr zamanı oynadıqları rol əsərdə bədii obrazların dili ilə ustalıqla əks etdirilib.

Ulu öndərimiz, ümummilli lider Heydər Əliyev işğal olunmuş vətənimizin sülh yolu ilə qaytarılmasının, milli münasibətlərin danışıqlar yolu ilə həll edilməsinin vacibliyini siyasi çevrələrdə dəfələrlə vurğulayıb. Bu siyasi humanist kurs möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dövlət başçımız dəfələrlə mötəbər tribunalardan bəyan edib ki, biz nəinki işğal altında olan torpaqlarımızı, eyni zamanda Zəngəzuru, İrəvanı da düşmənlərdən azad edəcəyik. Güman edirik ki, o gün uzaqda deyil. «Sunami» əsəri oxucuya məhz belə bir ruh aşılayır, onları əmin edir ki, tezliklə qələbənin şahidi olacaqlar...

Abadlıq-quruculuq işlərinin qısa panoramı

MƏİL AĞAXANOV

Binəqədi rayonda gedən abadlıq və quruculuq işləri və hər bir sahəni əhatə edən "Təmiz Binəqədi" layihəsinin həqiqi mahiyyəti ilə bağlı bütün şərhlər rayon icra hakimiyyəti üçün vacibdir. Sosial şəbəkələrdə "Binəqədi rayonu" adlı facebook səhifəsini yaratmaqda məqsəd təkə sakinlərdən gələn xoş sözləri deyil, iradları, təklifləri dinləmək və onlara aydınlıq gətirməkdir. "Təmiz Binəqədi" layihəsinin əsas məqsədi inzibatlardan uzaq, maarifləndirmə, kütləvi iştirakçılıq və ictimai

qınaqla hədəfə çatmaqdır. Hər bir Binəqədi sakini onun üçün abadlaşdırılan bağa laqeyd yanaşmamalıdır. Təmir olunan lifti bərhad hala gətirməməlidir.

Hər bir yerdə şəbhsiz ki, problemlər mövcuddur, ancaq son illər Binəqədi rayonunda görülən işlərin miqyası gözə görünəcək qədərdir. Rayonda həyata keçirilən genişmiqyaslı abadlıq-quruculuq işləri ilə yanaşı, əhəlini narahat edən kommunal problemlərin həllinə ciddi yanaşılır. Eyni zamanda rayon ərazisində 18 binanın fasadında əsaslı təmir işləri davam et-



dirilir, 11 yaşayış binasının girişində abadlıq işləri aparılır.

8 binada 9576 kv.m yum-

şaq dam örtüyünün çardaqlı dam örtüyü ilə əvəzlənir, 10 binada 12328 kv.m yumşaq dam örtüyü təmir edilir.

8-ci mikrorayonda 4 binanın su xətləri yenidən çəkilir və sayğaclandırılır. Hazırda 8 binanın həyati abadlaşdırılır. Binalararası məhəllələrdə artıq 31 ədəd yeni işıq dirəyi quraşdırılıb. Paytaxtın əsas prospektlərindən biri olan Azadlıq prospektinin Binəqədi rayonunu ərazisindən keçən hissəsində yolun sağ və sol hissələrində əkilən çiçəklər rayon Mənzil Komunal Təşkilatı Birliyinin əməkdaşları tərəfindən xüsusi qulluq olunur.

Rayonun Binəqədi qəsəbəsi əsaslı şəkildə yenidən qurulub. Bir çox mə-

həllədaxili yollar asfaltlanıb, yol kənarları abadlaşdırılıb. Qəsəbədə fəaliyyət göstərən məktəb, uşaq bağçaları, mədəniyyət evi əsaslı təmir edilib. Su probleminin aradan qaldırılması istiqamətində də tədbirlər görülüb. G.Ramazanov küçəsi və ətraf küçələr abadlaşdırılıb. 182 saylı məktəbə gedən yolun sağ və sol hissəsində yaşıllıqlar salınıb, gül kolları əkilib, sakirlərin istirahəti üçün oturmaçalar quraşdırılıb. Küçədəki elektrik naqilləri yenisi ilə əvəz olunub, qaz xətləri dəyişdirilib, küçə boyu evlərin və obyektlərin dam örtükləri yeniləri ilə əvəz edilib.


Həmin yolla materialı ilə üzünüb, evlərin giriş qapıları və pəncərələri dəyişdirilib, mərkəzi və ətraf küçələrə asfalt örtüyü döşənib. Binəqədi-Novxanı yolunda da abadlıq işləri aparılıb.

Həmçinin "Təmiz Binəqədi" sosial layihəsi ilə əlaqədar görülən işlər çərçivəsində hər həftənin 6-cı və bazar günləri MKİS və rayon ictimaiyyətinin iştirakı ilə bir çox ünvanlarda imeciliklər və təmizlik aksiyaları keçirilib.

Bütün bu görülən işlər gələcəkdə rayonun digər qəsəbə və mikrorayonlarında da uğurla aparılacaq.

→ iqtisadiyyat

“Əsrin müqaviləsi”nin 20 illik yubileyinə həsr olunmuş Beynəlxalq Forum



Noyabrın 14-də Tbilisidə ikinci “Beynəlxalq Caspian Energy Forum – 2014” keçiriləcək. Gürcüstanın iri banklarından olan “PAŞA Bank Georgia” və “Cross Caspian Oil & Gas Logistics LLC” forumun qızıl sponsoru qismində çıxış edirlər.

“PAŞA Bank Georgia” Direktorlar Şurasının sədri Şahin Məmmədov bildirib ki, “Beynəlxalq Caspian Energy Forum – 2014” Gürcüstan iqtisadiyyatının müxtəlif istiqamətlərinin müzakirə platformasına çevrilməklə yanaşı, həm də yeni investisiyaların cəlb olunmasına və Xəzər-Qara dəniz regionu ölkələrinin maliyyə sektorunun inteqrasiyasına yol açacaq.

“Əsrin müqaviləsi”nin 20 illik yu-

bileyi şərafinə təşkil olunacaq forum çərçivəsində Xəzəryanı ölkələrin neft strategiyasını təmsil edən “Caspian Energy” jurnalının da 15 illik yubileyi qeyd ediləcək.

Forumun “Caspian European Club”-un (CEIBC) ümumi iclası formatında hər il keçirilməsi nəzərdə tutulur.

Tədbirdə Gürcüstanın, həmçinin Xəzər-Qara dəniz və Aralq dənizi regionları ölkələrinin dövlət qurumlarının, nazirliklərinin, komitə və müəssisələrinin rəhbərləri, Gürcüstanda fəaliyyət göstərən diplomatik və beynəlxalq missiyaların nümayəndələri, eləcə də iri beynəlxalq şirkətlərin təmsilçiləri iştirak edəcəklər.

Sahibkarlar konfransa dəvət olunublar

Noyabrın 3-4-də İndoneziyanın Bandung şəhərində bu ölkənin Çay Şurası və Bandung Beynəlxalq Çay Konvensiyası, noyabrın 5-7-də isə Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı Hökumətlərarası Qrupunun (İGG/FAO) 21-ci sessiyası çərçivəsində çayçılığa həsr olunmuş iclası keçiriləcək.

Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondundan (AZPRO-

MO) bildirişlər ki, tədbirlər Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı Hökumətlərarası Qrupunun (İGG/FAO) və İndoneziya Respublikası Kənd Təsərrüfatı Nazirliyinin təşkilatçılığı ilə keçiriləcək. Azərbaycanda fəaliyyət göstərən sahibkarlar və işgüzar dairələrin nümayəndələri tədbirlərdə iştirakə dəvət olunublar.

Dollar və avro rus rublunu sıxışdırır

Tarixdə ilk dəfə dolların məzənnəsi rus rubluna nisbətə 40 rublu keçib. Oktyabrın 8-də Moskva birjasında dolların rus rubluna olan məzənnəsi ötən günlə müqayisədə 5 qəpik yüksələrək 40,01 rubl olub. Avro isə 19 qəpik baha-

laşaraq 50,12 rubla satılıb. Ötən həftə dollar daha bir tarixi maksimuma yüksəlib. Oktyabrın 3-də Moskva birjasında dolların rubla olan məzənnəsi 40 qəpik artaraq 39,95 rubla çatıb.

Binəqədi Rayon İcra Hakimiyyətinin
Sakinlərin
Müraciət Xidməti


Sizin zənginiz bizim üçün çox əhəmiyyətlidir!

www.binegedi-ih.gov.az



→ mədəniyyət

“Türkiyədə caz” filminin təqdimatı olacaq



Xəbər verdikimiz kimi, oktyabrın 10-dan 16-dək Türkiyənin Azərbaycandakı səfirliyinin təşəbbüsü ilə Bakıda “Türkiyə caz festivalı” keçiriləcək.

Festival çərçivəsində oktyabrın 13-də “28 Mall”da “Türkiyədə caz” filminin təqdimatı

olacaq. Rejissor Batu Akyolun ekranlaşdırdığı bu filmin çəkilişlərinə 2011-ci ildə başlanılıb. Bu ekran əsəri Türkiyə cazının inkişaf yolundan bəhs edən ilk sənədli filmidir. Filmi izləmək istəyənlər üçün giriş sərbəstdir.

Alman orkestri azərbaycanlı gəncin dirijorluğu ilə Çin səhnəsində

Almaniya-Çin mədəniyyət mübadiləsi proqramı çərçivəsində Münhen Yeni Filarmonik Orkestri Çində 3 konsert keçirib. Orkestr əvvəlcə Şanxay və Tayçanq şəhərlərində, sonra isə Pekində musiqisevərlərin qarşısına çıxıb. Münhen orkestri hər 3 konsertə həmvətənimiz, dirijor Fuad İbrahimovun rəhbərliyi altında çıxıb.

Üç ilə yaxındır ki, Münhen Yeni Filarmonik Orkestri ilə çalışan Fuad İbrahimov alman musiqiçiləri ilə artıq bir neçə ölkədə bu cür konsertlər verib.

Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının məzunu olan gənc dirijor daha sonra

Azərbaycan Mədəniyyətinin Dostları Fondunun dəstəyi ilə Almaniya da musiqi təhsilini davam etdirib. Onun təşəbbüsü ilə 2008-ci ildə Bakıda gənclərdən ibarət “Yeni Filarmoniya” simfonik orkestri yaradılıb və kollektiv Avropanın müxtəlif ölkələrində təşkil olunmuş mütəbər festivallarda, əsasən, Azərbaycan bəstəkarlarının əsərlərindən ibarət repertuarla çıxış edib.

Fuad İbrahimov Heydər Əliyev Fondunun xaricdə Azərbaycan mədəniyyətinin təbliği ilə bağlı keçirdiyi tədbirlərdə, habelə ölkəmizdə təşkil olan beynəlxalq musiqi festivallarının fəal iştirakçılarındandır.

→ maraqlı

Anadan uşağa ağ ciyər köçürülmə



Dünyada ilk dəfə olaraq Yaponiyada ananın ağ ciyər fraqmentinin uşağa köçürülməsi əməliyyatı aparılıb.

İki yaşlı pasiyenti idiopatik interstisial pnevmoniyadan (sürtəli şiddətlənən tənəffüs çatışmazlığı) əziyyət çəkirmiş. Xəstəlik kəskinləşdiyinə görə oğlana hər iki ağ ciyər payının köçürülməsi lazım gəlib.

Okayama şəhər xəstəxanasında cərrahlar ananın sol ağ ciyərinin aşağı hissəsin-

dən kəsərək uşağa köçürüblər. Əməliyyat avqust ayında aparılısa da, yalnız indi həkimlər onun uğurlu olduğunu bildirişlər. Artıq uşaq ağ ciyərlərin süni ventilyasiyası aparatının köməyi olmadan sərbəst nəfəs almağa başlayıb.

Yaponiya cərrahlarının bu əməliyyatı dünyada yaşlı adamdan uşağa ağ ciyər köçürülməsi üzrə aparılmış ilk əməliyyatdır.

Günəş batareyaları ilə... 800 kilometr?!



“Agence France-Presse” agentliyi yazır ki, günəş batareyaları ilə işləyən avtomobil Los-Ancelesdən San-Fransiskoyadək 560 kilometr məsafəni qət edib.

İnsanların böyük marağına səbəb olan “Stella” avtomobili tam enerji ilə 800 kilometr məsafəni qət edə bilər. Avtomobil saatda orta hesabla 70 kilometr sürətlə hərəkət edir, maksimal sürəti saatda 120 kilometrdir. Maşın Hollandiyanın “Solar Team Eindhoven” komandası tərəfindən hazırlanıb.

“Stella” avtomobili üçün

günəş batareyalarının qiyməti 2600 avro məbləğindədir. Maşının korpusunda alüminium və karbon lifi materiallarından istifadə edilib. Buna görə də avtomobilin çəkisi təxminən 380 kiloqram təşkil edir.

Mühəndislər hələ Eyndhoven Texniki Universitetində təhsil alarkən günəş batareyaları ilə işləyən avtomobilin yaradılması ilə məşğul olmağa başlayıblar. Komanda sentyabrın birinci yarısında ABŞ-ın Detroyt ştatında 21-ci Beynəlxalq intellektual nəqliyyat sistemləri konqresində maşını nümayiş etdirib.

→ xarici xəbərlər

Türkiyə “İŞİD”lə mübarizəyə hazırdır

Beynəlxalq koalisiya məxsus hərbi təyyarələr “İraq-Şam İslam Dövləti” qruplaşmasının Suriyanın Raqqa və Hələb şəhərlərində mövqelərini yenidən atəşə tutub. Öz növbəsində, “İŞİD” Hələb şəhərinin cə-

bi əməliyyatlara icazə verən qanun layihəsini qəbul edib. Qorarda həmçinin əməliyyatlarda iştirak edə biləcək əcnəbi qüvvələrin Türkiyə ərazisində yerləşdirilməsi də öz əksini tapıb. ABŞ və Fransa bu qərarı alqışlayaraq, onu qrup-



nub və şərq hissəsində bütün bərikadaları ələ keçirdiyini bəyan edib. Onlar həmçinin Türkiyə ilə sərhəddə yerləşən Kubani qəsəbəsində nəzarəti ələ aldıklarını bildirişlər. Eyni zamanda, Hələbdəki teleqüllə də silahsızlandırılıb. Hücumlarda ölənlərin sayı barədə məlumat verilmir.

Türkiyə parlamenti səs çoxluğu ilə Suriya və İraqda “İŞİD”ə qarşı tənqisçilik hər-

ləşmə ilə mübarizədə müsbət addım adlandırdılar.

Digər tərəfdən, ABŞ-ın müdafiə naziri Çak Heygel fransız həmkarı Jan İv Lø Dri-anla Fransanın “İŞİD”in Suriyadakı mövqelərinə də zərbə endirmə imkanını müzakirə ediblər. Görüşdən sonra Heygel mətbuat konfransında bildiriş ki, “İŞİD”in sərhədləri aşması onunla mübarizənin bütün bölgələrdə aparılması zəruri edir.

Benqazidə partlayışlar



“Əl-Ərəbiyyə” televiziya-sının xəbərinə görə, Liviyanın Benqazi şəhərində ordu ilə üsyançılar arasında yeni toqquşmalar qeydə alınıb. Silahlı qarşıdurmalar əsasən Benina beynəlxalq aeroportu

ətrafında gedib. Bunun ardınca 3 minalanmış avtomobilin partladılması nəticəsində 36 hərbiçilə, 71 nəfər xəsarət alıb. Yaralıların vəziyyəti ağır olduğundan, ölü sayının artacağı istisna olunmur.